

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS


Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 223 (5211) 3 dekabr 2016-cı il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

İlham Əliyev: "Bu gün aqsaqqal sözü həmişəkindən daha əhəmiyyətlidir"

Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib



Xaled Qobeyşi:
Dünya Xəbər
Agentliklərinin
V Kongresi ən yüksək
səviyyədə təşkil edilmişdi

Bax → 6

Rəsmi Bakı yeni
məlumat yaydı

Bax → 9

UNICEF: Dünyada
hər iki dəqiqə bir
uşaq İİV-ə yoluxur

Bax → 12

Bakıda Dünya Xəbər Agentliklərinin V Kongresi müvəffəqiyyətlə keçdi. Tədbir ən yüksək səviyyədə təşkil edilmişdi. Mən dünya media strukturlarının tədbirlərinin çox gözəl təşkil edilməsində Heydər Əliyev Fondunun və AZƏRTAC-in böyük səylərini xüsusi vurğulamaq istəyirəm. Bu sözləri Misisrin MENA dövlət informasiya agentliyinin beynəlxalq əlaqələr və kommunikasiyalar üzrə direktoru Xaled Qobeyşi AZƏRTAC-in xüsusi müxbirinə müsahibəsində söleyib.

"Yeni xarici siyaset konsepsiya-sında Rusiya Federasiyası tərefindən digər həmsədr ölkələrlə qarşılıqlı fəaliyyət şəraitində Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin prioritet vəzifələr sırasında müəyyən olunmasına alqışlayır və təqdir edir". Bu barədə SIA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, konsepsiada münaqişənin həlli prosesində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçılarının 2009-2013-cü illərdə verdikləri bayanatlarında ifadə olunan prinsiplərin əsas götürüldüyü qeyd olunur...

İİV infeksiyası yeniyetmələr arasında sürətlə artır. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, əger lazımi tədbirlər görülməzsə, 2030-cu ildən sonra 19 yaşadək qızlar və oğlanlar arasında hər il 400 min yeni yoluxma hali qeydə alınacaq. BMT-nin Uşaq Fondu (UNICEF) ekspertləri əmindirlər ki, profilaktik tədbirlərinin gücləndirilməsi yolu ilə uşaqların QİÇS-ə yoluxmasının qarşısını almaq mümkündür. Bu gün QİÇS uşaq ölümünün əsas səbəblərindən biridir. Əhalinin bu kateqoriyası arasında ...

Bölgələrin inkişafı
dövlətin diqqət
mərkəzindədir



3

Vyana Straus Festival
Orkestrinin Heydər Əliyev
Mərkəzində konserti olub



5

Dövlət Təhlükəsizliyi Xidmətinin
Culfa Rayon Şöbəsinin
inzibati binası istifadəyə verilib



6

Kamal Abdullayev: Prezident
İlham Əliyev Azərbaycanda
multikultural təhlükəsizliyin
qarantıdır



8

Andrey Blaqodirenko: Prezident
İlham Əliyevin ingiliscə yarımla
saatlıq salis nitq, auditoriya
ilə ünsiyyət üslubu güclü təsir
bağışladı



9

Nazir: "Tariflərin
artırılması əlliillərə
ciddi təsir etməyəcək"



9

12

Naxçıvan-Tebriz-Tehran-
Məshəd beynəlxalq
sərnişin qatarı yaxın
gündərə fealiyyətə
başlayacaq



10

Təqsirləndirilən
şəxslər vəkillərindən
imtina ediblər



16

Formula-1 üzrə
Azərbaycan
Qran-prisinin biletləri
satışa çıxarılb



3 dekabr 2016-cı il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda bənəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib. AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev bildirib ki, Şimali Qafqaz respublikalarını və Azərbaycanı böyük dostluq tarixi, qarşılıqlı hörmət, qarşılıqlı dəstək birləşdirir:

-Sizi Azərbaycanda yenidən görməkdən çox şadam, xoş gəlmisiniz. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Mən elə bugün əvvəlki görüşlərimizi xatırlayırdım. Biz hər il görüşürük və bu görüşlər də həm bizim münasibətlərimiz üçün, həm də Rusiya-Azərbaycan münasibətləri, Qafqazda sabitlik, təhlükəsizlik üçün böyük ehemiyet daşıyır. Mənə bizim tarixi məscidlərimizin bərpədən sonra açılışında sizin iştirak etməyiniz çox xoşdur. Bu da həmreyyiliyin, bizim dostluğumuzun göstəricisidir. Təbii ki, Şimali Qafqaz respublikalarını və Azərbaycanı böyük dostluq tarixi, qarşılıqlı hörmət, qarşılıqlı dəstək birləşdirir. Mən şadam ki, bu gün bu əlaqələr Qafqaz respub-

İlham Əliyev: "Bu gün ağısaqqal sözü həmişəkindən daha əhəmiyyətlidir"

Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib



likaları arasında bütün səviyyələrde, o cümlədən də dini liderlər arasında davam edir. Bu, Qafqaz müsəlmanlarının birliyini möhkəmləndirir və həmcinin dünya müsəlmanlarına bizim birlikdə olmağımızın vacibliyi üçün bir nümunədir. Biz müsəlman ölkələrində müsəlmanların bir-birini qırmasına, qardaş qanı axıdılmasına laqeyd baxa bilmərik. Düşünürəm ki, bizim praktiki işlərimizin və rəsmi bəyanatlarımıza nümunəsi hamı üçün yaxşı dərs olmalıdır. Biz öz fəaliyyətimizlə nəinki Qafqaz regionunda münasibətlərimiz çərçivəsində birliyi möhkəmləndiririk, həm də Azərbaycan dünyada bütün müsəlmanların həmreyyiliyi üçün böyük işlər görür. Biz fəxr edirik ki, Bakıdan sonra artıq Azərbaycanın ikinci şəhəri Naxçıvan 2018-ci il ərzində ISESCO tərəfindən ona təqdim edilən İslam dünyasının

mədəniyyət paytaxtı adını şərflə daşıyacaq. Bu, əlbəttə ki, bize, bizim fəaliyyətimizə olan hörmətin əlamətidir. Biz də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal işləyirik. Bu il İslam Əməkdaşlıq Təşkilatının Sammiti keçirildi. Tədbirdə Azərbaycanın İslam həmreyyiliyindəki roluna dəstək bir daha vurğulandı. Həmcinin dönyanın bütün müsəlmanları bu ilin aprelində erməni təcavüzünü pisləyiblər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə kontakt qrupu yaradıblar.

Bu il sona yaxınlaşır. İlin əvvəlində biz 2016-cı ili "Multikulturalizm ili" elan etmişdik. Bugünkü konfransın mövzusu da Qafqazda multikulturalizmə, həmcinin Azərbaycanda bu sahədə əldə etdiyimiz nailiyyətlərə həsr olunub. Bu il bir çox mühüm tədbirlərin keçirilməsi

ile əlamətdar oldu. Onlardan ən əhəmiyyətli əlbəttə ki, Bakıda keçirilən və bütün dünyadan görkəmli nümayəndələrini toplayan BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu oldu. Biz bir daha nümayiş etdirdik ki, multikulturalizm millətin-dən, dinindən asılı olmayaraq yaşayır və yaşamalıdır və bütün insanlar dinc yaşamaq hüququna malikdirlər.

Bu il ölkəmizdə daha bir mühüm hadisə baş verdi. Bu, dünya katoliklərinin rəhbəri Roma Papasının Azərbaycana rəsmi səfəri idi. O, Katolik Kilsəsində ibadət etdi, sonra Heydər Məscidini ziyarət etdi, mətəber şeyxə, eləcə də digər dini konfessiyaların rəhbərləri ilə görüşü oldu. Roma Papası buradan, Bakıdan bütün dünyaya yaxşı mesaj göndərdi. Yəni, bizim multikulturalizm sahəsində əldə etdiyimiz nailiyyətlər bütün dini aləmdə

layiqince dəyərləndirilib. Əlbəttə ki, şəxsən mənim və ölkəmiz üçün öten il möhtərem şeyxi-mizlə müqəddəs yerləri - Məkkəni, Mədinəni yenidən ziyaret etməyimiz, mənə bir daha müqəddəs Kəbədə ibadət etmək və Mədinədə Peygəmbərin məzarını ziyarət etmək xoşbəxtliyi şərifi qismət oldu. Bu, hər bir müsəlman üçün xoşbəxtlikdir. Təbii ki, bu cür hadisələr bizim doğru yolda olduğumu zu nümayiş etdirir. Mən sizin - Qafqazın nüfuzlu liderlərinin fealiyyətinini çox yüksək qiymətləndirirəm. Bu gün ağısaqqal sözü həmişəkindən daha əhəmiyyətlidir. Sizin fealiyyətiniz de təhlükəsizliyə, Rusiyanın Qafqaz respublikalarının inkişafına doğru aparır. Həm də Rusiya-Azərbaycan birgə münasibətlərini möhkəmləndirir.

Sonra Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çerkəz Respublikasının müftisi İsmayıllı Berdiyev çıxış edib:

-Mən ilk növbədə istərdim ki, Sizə Rusiya ilə Türkiye arasında münasibətlərin yaxşılaşdırılması üçün etdiklərinizə görə minnətdarlığı bildiririm. Bu münaqişə baş verəndə, inanın, mənim ürəyim ağıryır. Müsəlman ölkəsi olan Türkiyə ruhən bize doğmadır. Buna görə de çox ağır id. Sizin bu məsələdə fealiyyətiniz həlledici oldu. Atanızın müdrikliyi Sizə də keçib, inanın. Siz bu işi gördünüz, buna görə Si-

zə "Çox sağlam ol" deyirik. Ən başlıca siyasi xidmətlərinizin qiymətini böyük Allahdan alacaqsınız. İnşallah, Sizin həyatdakı savabınız bu, olacaq.

Atanızın vəfatının ildönümü yaxınlaşır. Biz həqiqətən onunla fəxr edirdik. Sovet dövründə de onunla iftخار hissi keçirirdik. O vaxt Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitesinin Siyasi Bürosunda müsəlmanın olması nadir hadisə idi. Inanın, biz bununla fəxr edirdik. Dünən biz Fəxri xiyabanda idik, dua edirdik. Biz bunu təkə burada olanda deyil, həmişə, öz evimizdə olanda da edirik.

Möhtərem şeyxülislam həmişə bizimlərdir. O, Sizin sayənizdə daim bize baş çəkir. Bax, bu multikulturalizm bizdə de mövcuddur. Şeyxülislam vaxtilə də demək olar bütün respublikalarda müsəlmanların qurultayı keçirir, özü də iştirak edirdi, hamı da bu barədə danışırı. Bu, həqiqətən çox dəyərli işlər idi. Elə alındı ki, Sovet İttifaqı dağlıdı, dövlətlər arasında sərhədlər yarandı. Buzdə isə bu, yoxdur. Bizim ağısaqqalımız məhz odur. O isə bütün bunları Sizin sayənizdə edir. Kömək etdiyinə görə çox sağlam olun. Həqiqətən də çox mühüm məsələdir.

İnsan yaxşı iş görəndə qəlbində sözle ifadə oluna bilməyən sevinci duyur. Bu, əsl cənnət sevincidir. İnşallah, bu sevinci duyanlara görə Sizə təşəkkür edirəm. Atanızın fealiyyəti, ümumiyyətə, ölkəni xilas etdi. Biz Elçibeyin vaxtında da burada olmuşuq, baxmışıq. Müqayisə etməli çox şeylər var. İndi tamam başqa vaxtdır. Azərbaycan tamam başqa ölkədir. Siz öten ilin yanında Avropa Oyunlarını keçirdiniz. Beli, şeyxülislam deyir ki, indi isə İslam ölkəlerinin Oyunları keçiriləcək. Ümid edirəm ki, biz də iştirak edəcəyik.

Prezident İlham Əliyev: Əlbəttə, mütəqə. Avropa Oyunlarında olduğu kimi, siz mənim qonaqlarımızsınız.

Müfti İsmayıllı Berdiyev: Sağ olun, çox sağlam olun. Dünən Qafqaz Xalqları Ali Dini Şurasının iclasını keçirdik. Şeyxülislam bizim ağısaqqalımız id. Onun müdrikliyi həqiqətən de kömək edir. Bax, bu müdriklik ona Sizin atanızdan keçib. Çünkü o, onunla birlikdə çox olub.

Prezident İlham Əliyev: Çox sağlam olun.

Müfti İsmayıllı Berdiyev: Budur, bizim iclasımızdan Sizə hədiyyə etmək istərdim. Mən eşitdim ki, tezliklə ad gününüz olacaq.

Prezident İlham Əliyev: Sağ olun, çox sağlam olun.

Müfti İsmayıllı Berdiyev: Əgər məsələdə edərsinizsə,

Prezident İlham Əliyev: Əlbəttə. Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çerkəz Respublikasının müftisi İsmayıllı Berdiyev Prezident İlham Əliyevə hədiyyə təqdim etdi. Sonda xatirə şəkli çəkdirildi.

Bölgələrin inkişafı dövlətin diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyev Zərdab rayonuna səfər edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 2-də Zərdab rayonuna səfərə gəliblər. AZERTAC xəbər verir ki, dövlətimizin başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin Zərdab şəhərinin mərkəzi meydanındakı abidəsi öünüň güldəstələri qoyular.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya son illərdə rayonda görünlən işlər, həyata keçirilən layihələr barədə məlumat verdi. Bildirdi ki, son illərdə Zərdabın sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb. Rayonda çoxlu sosial infrastruktur obyektləri tikilib, kənd təsərrüfatı sahəsində istehsal müəssisələri yaradılıb, yeni suvarma sistemləri qurulub.

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev



yev ve xanımı Mehriban Əliyeva Zərdab Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanış olublar.

AZERTAC xəbər verir ki, Zərdab Rayon Mərkəzi Xəstəxanasının binası 1988-ci ildə inşa edilib. Uzun müddət baxımsız vəziyyətdə qalan binada 2013-cü ildə əsaslı təmir işlərinə başlanıb. Görülən işlər neticəsində xəstəxananın binası müasir görkəm alıb, zəruri avadanlıqla təchiz olunub.

Səhiyyə naziri Oqtay Şirəliyev

İki korpusdan və doqquz yardımçı binadan ibarət olan xəstəxananın əsas korpusunda cərrahiyə, ginekologiya, doğum, terapiya, diaлиз, şüa-diaqnostika, intensiv terapiya, poliklinika və digər şöbələr fəaliyyət göstərəcək. Digər korpusda isə yoluxucu xəsteliklər bölməsi fəaliyyət göstərecək.

Müasir tibbi avadanlıq və ləvazimatlarla təmin olunan Zərdab Rayon Mərkəzi Xəstəxanasında etraf rayonlardan gələnlərə də tibbi xidmət göstərilecək. Xəstəxananın laboratoriyası analizlərin dəqiq ap-



dövlətimizin başçısına və xanımına məlumat verdi ki, xəstəxana əsaslı təmir və yenidənqurmadan sonra 125 çarpanlıq tibb müəssisəsi kimi fəaliyyət göstərəcək. Hazırda xəstəxanada 530 işçi çalışır ki, onlardan 57-si həkim, qalanları isə orta tibb işçiləridir.

rılması üçün zəruri avadanlıqla təchiz edilib.

Xəstəxananın müasir reanimasiyon və kardioloji avadanlığı, həmçinin əməliyyatxana üçün seyyar rentgen aparati vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir. Bütün bunlar bir daha göstərir ki, müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmədə yenidən qurulan səhiyyə müəssisələri regionlarda ilk dəfə açıq ürək əməliyyatı və qaraciyərin köçürülməsi kimi mühüm naiyyətlərə imza atıb. Öten illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzinin inşası və ya yenidən qurulması səhiyyə sisteminin köklü şəkildə inkişafından xəbər verir.


Zərdab Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər. Xəstəxananın kollektivi adından çıxış edən Esmira Tağıyeva və rayon ictimaiyyəti adından danışan Fiqrə Abbasova göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentine minnətdarlıqlarını bildirdilər. Sonda xatirə şəkli çəkdirildi.



3 dekabr 2016-cı il

Xalqın rifahı Prezidentin prioritet siyasətidir

İlham Əliyev: "Qısa müddətdə həm ölkə iqtisadiyyatı, həm iş adamları xeyir götürəcəklər"



Hər bir ölkənin sosial-iqtisadi inkişafının qiymətləndirilməsində nəzərə alınmalıdır. Ölkənin sosial rifah halının yaxşılaşdırılmasıdır. Ölkəmizdə bütün sahələrdə, o cümlədən, sosial sahədə uğurlu dövlət siyaseti həyata keçirilir. Dövlətin uğurlu sosial siyaseti nticəsində öhalinin rifahı, güzəranı xeyli yüksəlib və yoxsulluğun ümumi səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşür.

Azərbaycan Prezidenti İlham Əliyev sosial-iqtisadi sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə ölkəmizdə daha da qüdrətlənməsinin, dinamik inkişafının əsas leytmotivini təşkil edilib. Bütün bunlara yanaşı, dövlət başçısının cəmiyyətin sosial sıfarişinə uyğun çevik qərarlar qəbul etməsi, problemlərə böyük həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olmasının cəmiyyətin nəinki tərəqqisini, həm

feyini əsas götürür.

Bu günlərdə ölkə Prezident İlham Əliyevin Sabunçu rayonunun Ramana qəsəbəsində qəzalı vəziyyətdə olan binanın sakinləri üçün tikilmiş yeni binanın sakinləri ilə görüşü bu deyilənlərin məntiqi nticəsidir. Prezident İlham Əliyev marasimdə çıxışı zamanı da xalqın rifahının yaxşılaşması istiqamətində bundan sonra da işlərin davam etdiriləcəyini bildirib: "Bələ layihələrin icrasının əsas məqsədi insanları gözəl mənzillərlə təmin etməkdir, özü də pulsuz. Bax, burada yaşayan insanlar bu gün bundan iki dəfə daha böyük mənzillərə sahib olurlar, köçəkələr, yaxşı yaşayacaqlar. Digər məqsəd şəhərimizin abadlaşmasıdır. Cənubi bu gün Bakı şəhəri dünyanın en gözəl şəhərlərindən bəndir. Şəhərimizin müxtəlif yerlərində gözəl binalar tikilir. Çox istədim ki, şəhərimizin bütün yerlərində memarlıq baxımından çox gö-

kası Prezidentinin "Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında" imzaladığı Fermanına əsasən, ölkəmizdə "güzeşti mənzil" sisteminin yaradılması bir daha dövlət başçısının xalqına olan diqqət və qayğısının bariz nümunəsi olmaqla yanaşı, həm də bu Ferman mənzil probleminin həllində yeni bir mərhəle kimi qiymətləndirilir.

Söyügedən məsələ ilə bağlı iqtisadişçi-alim Vüqar Bayramov "SƏS" qəzetinə açıqlamasında yeni sistemin əhəmiyyətini qeyd edərək bildirdi ki, artıq sosial evlərin inşa edilməsi ilə bağlı yer Yasamal rayonu ilə razılışdırılıb və qərar verilib: "Eyni zamanda, digər şəhər və rayonlarda da mərhələli şəkildə mənzillər inşa ediləcək. Mənzillər 1, 2 və 3 otaqlı olacaq. Təbii ki, üç otaqlı mənzil üçün aylıq ödəniş 300 manatdan az olmasına çalışılır. 2 və 1 otaqlı mənzillər üçün aylıq ödəniş, müvafiq olaraq, aşağı

əldə etməyə imkan yaradacaq. Ölkə Prezidenti sosial evlərin yaradılması ilə bağlı siyasi irade nümayiş etdi. Artıq sosial evlərin inşasına başlamaq üçün yerlər də müyyənləşib. Bu da, o deməkdir ki, 2019-cu ilin əvvəllerindən başlayaraq, Azərbaycan vətəndaşları sosial evlərə sahib ola biləcəklər. Dövlətin bu istiqamətdə atdığı addımları dəstəkləyirəm. Bu, həm dövlət, həm də vətəndaşlar üçün vacibdir".

Ölkə Prezidenti bütün çıxışlarında öz işinə laqeyd yanaşan, vətəndaşların şikayətlərinə etinəz baxan və vəzifə borcunu layiqince yerinə yetirə bilməyən məmurlara daim xəbərdarlıq edir və barələrdə ciddi ölçü götürür. Bu, ölkə Prezidenti İlham Əliyevin dövlət idarəciliyi sahəsində nə qədər böyük səriştəyə, təşəbbüskarlığı, insanlara qarşı münasibətə diqqətə və həssaslığa malik lider olduğunu parlaq şəkildə eks etdirir.



də xoş ovqatını təmin edən müüm cəhətlərdir. Bununla Ulu Öndər Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan dövlət başçısı İlham Əliyevin hər bir addımda vətəndaşların məna-

zəl binalar tikilsin. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı icra edilir və bu layihə, eyni zamanda, memarlıqda verilən böyük töhfədir".

Prezidentin son qərarları öhalinin sosial rifahının güclənməsinə hesablanır

Ötən il Azərbaycan Respubli-

olacaq və aylıq ödənişin 200 manatdan az olacağı gözlənilir. Sosial evlərin qiymətləndirilməsində göstərilir ki, birinci mərhələdə 200 min ailəye evlərin verilməsi nəzərdə tutulub".

Iqtisadişçi-alim onu da qeyd edib ki, sosial mənzillərə sahib olacaq vətəndaşlar hər ay üçün 150 manat ödəniş edəcəklər: "Daha daqiq məbləğ xərclər hesablanmasıdan sonra bəlli olacaq. Ancaq bütün hallarda ikiotaqlı mənzillərin aylıq ödənişi təxminən 150 manat dəyərində müyyənləşəcək. Buna da vətəndaşlar mənzil problemlərini sosial evlər vasitəsilə həll etmiş olacaqlar".

Sosial evlərin verilmə təşəbbüsünü dəstəkləyənlərdən biri olduğunu deyən V.Bayramlı onu da əlavə edib ki, 5 ilə yaxındır ki, bu istiqamətdə tenderlərin keçirilməsi ilə bağlı fikirlərini bildirib: "Sosial evlərin yaradılması çox vacibdir və ölkə başçısının bununla bağlı səsləndirdiyi fikirlər təqdirdəlayıqdir. Ölkəmizdə mənzil təminatının genişləndirilməsi baxımından olduqca vacibdir. Sosial evlər vətəndaşlara az vəsait ödəməklə mənzil

"Hər bir məmər xalqının xidmətçisi olmalıdır"-deyən Prezident İlham Əliyev hakimiyəti xalqa laiyqli xidmət məramı kimi dəyərləndirir.

Ölkə Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: "Bizim siyasetimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial program heç vaxt ixтиar olunmayıcaq, əksinə, biz yenidən təşəbbüsler haqqında fikirləşirik."

Beləliklə, yuxarıda göstərilən məqamlar bir daha sübut edir ki, ölkə Prezidenti İlham Əliyevin bütün fəaliyyəti və verdiyi son qərarları Azərbaycanda öhalinin sosial rifahının güclənməsinə hesablanıb və xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edilir. Bu isə, ölkəmizdəki sağlam yaşam mühiti, təhlükəsiz həyat şəraiti, birmənalı olaraq, dövlətimizin başçısı İlham Əliyevin apardığı və qarşıya qoymuş məqsədyönüllü, qabaqcıl siyasetin nticəsidir.

RƏFIQƏ KAMALQIZI

Vyana Ştraus Festival Orkestrinin Heydər Əliyev Mərkəzində konserti olub

Məşhur Vyana Ştraus Festival Orkestri dekabrın 1-də Heydər Əliyev Mərkəzində "Mənim həyatım: sevgi və şövq" adlı konsert programı ilə çıxış edib. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə olub.

Konsertdə dünya şöhrəti avstriyalı bəstəkar, "Valsın kralı" İohan Ştrausun, həmçinin diger Vyana klassiklərinin - ata İohan Ştraus, Karl Mixael Tsirer, Karl Tseller, Yozef Ştraus, Eduard Ştraus və Luici Arditinin əsərləri ifa olunub.

Orkestrin yaradıcısı ve bədii rəhbəri Peter Qut Ştraus dövrünün ənənələrinə sadıq qalaraq konsertdə həm skripkada ifa edib, həm də dirijorluq edib. İohan Ştraus ənənəsinin davamçısı olan sənətkarın ifası böyük maraqla qarşılanıb.

Peter Qut bu dəfə də konsert



boyu tamaşaçılara səmimi ünsiyət qurub. O, Bakıya ikinci dəfə gəlmişindən və nadir memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzində bir daha konsert verməyindən böyük şəref duyduğunu bildirib.

Programda operettalardan parçalar orkestrin solisti Elizabeth Yarman (soprano) tərafından təqdim olunub. Solist öz ifası və yüksək artistik məharəti ilə tamaşaçıları ifa olunan əsərlərin qəhrəmanlarına qısa zaman keşiyində olsa da yaxınlaşdırıb.

Qeyd edək ki, Peter Qut konsertdən əvvəl jurnalistlərə müsahibəsində Bakıya hələ ilk gəlinin

də bu şəhərin gözəlliyyinə və müasirliyinə valeh olduğunu söyləyib. Vyanada gözəl tikililərin olduğunu qeyd edən görkəmlı müsiqiçi Heydər Əliyev Mərkəzinin zalında akustikanın mükəmməliyini xüsusiylə vurğulayıb. O, həmçinin diqqətə çatdırıb ki, Vyana müsiqisi çox müsbət və optimistdir. Təəssüf ki, dünyanın bəzi ölkələrində müharibə gedir, böhranlar baş verir. Bizim orkestr müsiqinin dili ile insanlara dünyadan gözəl olduğunu aşılımağa, konsert müddətində tamaşaçılara xoş anlar bəxş etməyə çalışır.

Xatırladaq ki, Vyana Ştraus

Festival Orkestri Heydər Əliyev Mərkəzinin səhnəsində ilk dəfə 2014-cü ildə çıxış edib və tamaşaçılara bayram əhvalı-ruhiyyəsi yaşıdadıb. Ştraus Festival Orkestri Vyananın əsl müsiqi ənənələrinin qoruyucusu, Avropanın aparıcı müsiqi kollektividir. 1978-ci ildən fəaliyyət göstərir və Vyana şəhərinin rəsmi orkestridir.

Dünya şöhrəti orkestrin Bakıda ikinci çıxışı da tamaşaçılara sürəkli alqışları ilə qarşılanıb. Konsertdən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyana Ştraus Festival Orkestrinin yaradıcısı və bədii rəhbəri Peter Qutla görüşüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin Culfa Rayon Şöbəsinin inzibati binası istifadəyə verilib



sitələrlə təmin olunub. Binanın ikinci mərtəbəsində 4 xidməti yaşayış mənzili istifadəyə verilib, ailələr üçün hərtərəfli meşət şəraiti yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov bina ilə tanışlıqdan sonra kollektivlə görüşüb, Dövlət Təhlükəsizliyi Xidmətinin Culfa Rayon Şöbəsinin inzibati binasında lazımi şəraitin yaradıldığını bildirərək deyib: Bu gün muxtar respublikada Dövlət Təhlükəsizliyi Xidməti, xidmetin idare və şöbələri müasir binalarda fəaliyyət göstərir. Əməkdaşlar üçün hərtərəfli iş şəraiti yaradılmışdır. Ölkəmizdə bu sahə üzrə qəbul olmuş normativ hüquqi aktların və qanunların icrasını təmin etmək, dövlət təhlükəsizliyini qorumaq və səmərəli fəaliyyət göstərmək kollektivin qarşısında duran əsas vəzifələr-



Muxtar respublikada dövlət təhlükəsizliyinin qorunması istiqamətinə ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin maddi-texniki bazası ilə ümumi gücləndirilir, əməkdaşlar üçün müasir iş şəraiti yaradılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZERTAC-a bildirilib ki, dekabrın 2-də Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Culfa Rayon Şöbəsinin inzibati binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov verilib ki, zırzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binadakı iş otaqları lazımi avadanlıqlar və texniki va-

dir. Mövcud qanunvericilik bazası, yaradılan şərait və fəaliyyət üçün istiqamətlərin müəyyənləşdirilməsi bu vəzifələrin uğurla yerine yetirilməsinə imkan verəcəkdir. Ali Məclisin Sədri kollektive qarşıya qoyulan vəzifələrin icrasında uğurlar arzulayıb. Əməkdaşlar yaradılan şəraitə görə minnetdarlıq ediblər. Binanın həyətində də abadlıq işləri aparılıb, yaşılıq salınıb.

"Kommersant Weekend" jurnalında Azərbaycan rəssamlarının sərgisi haqqında məqalə dərc olunub

The screenshot shows a news article with three columns: 'коротко' (short), 'подробно' (detailed), and 'наглядно' (visually). The 'подробно' section features a large image of a painting by Anna Tolstaya titled 'Апперонский трансавангард' (Apperonskiy Transavangard) and a smaller image of a painting by Fideliy titled 'Фидель не умер' (Fideliy did not die). The 'наглядно' section shows a night view of a residential complex named 'BARKLI RESIDENCE'.

Rusiyada nəşr olunan "Kommersant Weekend" jurnalında "Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları" sərgisi haqqında məqalə dərc olunub. Heydər Əliyev Fondu, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və "Mərcani" Fonduñun dəstəyi ilə Tretyakov Qalereyasında keçirilən sərginin açılışında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdi. Məqalədə jurnalist Anna Tolstaya Abşeron rəssamlıq məktəbindən söz açır, bu cərəyanın davamçılarının yaradıcılığını "soviet Azərbaycanın qeyri-sovet incəsənəti"nin nümunələri kimi səciyyələndirir. Xatırladaq ki, noyabrın 14-də açılan sərgi 2017-ci il fevralın 26-dək davam edəcək.

Xaled Qobeyşi: Dünya Xəbər Agentliklərinin V Kongresi ən yüksək səviyyədə təşkil edilmişdi

Bakıda Dünya Xəbər Agentliklərinin V Kongresi müvəffəqiyətlə keçdi. Tədbir ən yüksək səviyyədə təşkil edilmişdi. Mən dünya media strukturlarının



tədbirlərinin çox gözəl təşkil edilməsində Heydər Əliyev Fonduñun və AZERTAC-in böyük səylərini xüsusi vurğulamaq istəyirəm. Bu sözləri Misirin MENA dövlət informasiya agentliyinin beynəlxalq əlaqələr və kommunikasiyalar üzrə direktoru Xaled Qobeyşi AZERTAC-in xüsusi müxbirinə müsahibəsində söyləyib.

Xaled Qobeyşi deyib: "Beşinci Kongres media sahənin gələcək inkişafı baxımından çox mühüm tədbir idi. Bir-birimizi yaxından tanımaq fürsətimiz oldu, qarşımızda duran müasir çağışışlarla bağlı müzakirələr apardıq, problemlərin həlli yollarını axtardıq, bu və ya digər məsələlər barədə fikir mübadiləsi etdik. Bu görüşlər bundan sonra eməkdaşlığımıza da gözəl şərait yaratdı".

Misir agentliyinin nümayəndəsi vurğulayıb ki, sosial medianın rolü, medianın müasir texnologiyalardan asılılığı, multimedia məhsulunun son istehlakçıya çatdırılması məsələləri böyük maraq kəsb edirdi. Konfrans iştirakçıları belə bir məsələdə yekdil idilər ki, Bakıda dünya xəbər agentliklərinin forumu müasir texnologiyalar və digər nailiyyətlər sahəsində təcrübə mübadiləsi, habelə müasir problemlər və KİV-lərin üzləşdiyi çağışışlar haqqında fikir mübadiləsi aparmaq üçün gözəl məkəndir. Bütün bunlardan belə qənaətə gəlmək olar ki, konfrans son dərəcə əhəmiyyətli və məhsuldar oldu. X.Qobeyşi Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində parlaq və məzmunlu çıxışını xatırlayaq deyib: "Dövlət başçısının konfrans iştirakçıları qarşısında nitqələ çıxış etməsi faktının özü Azərbaycan Prezidentinin dünya KİV-lərinin problemlərinə böyük diqqətlə yanaşdığını nümayiş etdirir. Onun mövcud problemlərin əsaslı həlline istiqamətlənən nitqi bu sahədə baş verən proseslərin və çağışışların mahiyyətini açdı. Prezident İlham Əliyev dürüst və operativ informasiyanın istehlakçılarına çatdırılmasında xəbər agentliklərinin mühüm rolundan və əsas vəzifələrini yerine yetirməkdə KİV-lərə dəstək göstərilməsinin vacibliyindən danışdı. Bununla yanaşı, Azərbaycan Prezidenti ölkəsinin dinamik inkişafı və qısa müddətə bütün istiqamətlərdə əldə etdiyi böyük uğurlar barədə tədbir iştirakçılara ətraflı məlumatlandırıldı. Biz də Azərbaycanın sanballı uğurlarına və inanılmaz nailiyyətlərinin ürəkdən şadiq".

AZERTAC-in fəaliyyətini yüksək qiymətləndirən X.Qobeyşi agentliyinin 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinin sədri seçilməsini qanuna uyğun hal adlandıraq deyib: "Əlbəttə, AZERTAC yaxın illərdə nüfuzlu beynəlxalq media strukturlarına başçılıq etmə hüququnu birdən-birə qazanmayıb. Bu, agentliyin cənab Aslan Aslanovun rəhbərliyi ilə böyük səyərənin və gərgin işinin bəhəresidir". Onun fikrincə, agentliyin öz xəbərlərini 7 dildə, o cümlədən ərəb dilində yayması təqdirəlayıq haldır. X.Qobeyşi vurğulayıb: "Azərbaycan agentliyinin saytında multimedia seqmentində fəal və peşəkarlıqla istifadə olunması məni sözün həqiqi mənasında heyretləndirdi".

AZERTAC ilə MENA arasında gələcək əməkdaşlıq məsələsinə toxunan X.Qobeyşi qeyd edib ki, Bakıda AZERTAC-in baş direktoru Aslan Aslanovla məhsuldar səhəbəti olub. Görüşdə ikitərəfli əməkdaşlığın möhkəm-lənməsinə qarşılıqlı maraq ifadə olunub. Baş direktor A.Aslanov əməkdaşlıq haqqında təklifi, o cümlədən AZERTAC-in ərəb dilində informasiya bölməsinin jurnalıtlarının MENA agentliyində təcrübə keçməsi təklifini alıqlışladı. X.Qobeyşi deyib: "Agentliyimiz bir çox istiqamətlərdə, xüsusən də multimedia sahəsində AZERTAC ilə əməkdaşlığı can atır, çünkü AZERTAC bu sahədə böyük tərəqqi əldə edib".

Qarabağda yaşayan ermənilər bilirlər ki, o torpaqlar Azərbaycana məxsusdur, onlar barışığın tərəfdarıdır

- Flora xanım, bildiyimiz kimi Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində bu soyqırımla əlaqədar qanun layihəsi hazırlanır. Sizcə, belə bir qanunun əhəmiyyəti nədən ibarətdir?

- Bilirsiniz ki, soyqırımı - genosid beynəlxalq cinayət hesab olunur. Soyqırımı anlayışının hüquqi mənəsi BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul etdiyi "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması



Milli Məclisin deputati Flora Qasimovanın yap.org.az-a müsahibəsi

haqqında" Konvensiya ilə müəyyən edilir. Soyqırımı her hansı bir milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən düşünülmüş şəkilde bilərkəndən məhnə edilməsidi.

Xocalıda törədilən cinayət hərbi cinayətdir: odlu silahdan, hərbi texnikadan istifadə edildiyindən insanlar məhz azərbaycanlı olduqları üçün xüsusi qəddarlıqla öldürülərlər, öz ata-baba torpaqlarından qovuldular. Onların tarixi torpaqlarını işğal etmək, mənimsemək məqsədilə heç bir çıxış yolu qoymadan, mühəsirəyə alınaraq keçirildiyindən soyqırımdır.

Ona görə də, soyqırımı törədənlər beynəlxalq məhkəməye verilməli, bu cinayəti törədənlər və onlara havadərliq edənlər ciddi surətdə cəzalandırılmalıdır. Hətta, bu tipli cinayətlərin törədildiyi ölkənin bu barədə qanunu olmasa belə.

Misal olaraq Yuqoslaviyanı, Ruanı göstərə bilərem.

Son illər Xocalı soyqırımının beynəlxalq aləmdə tanıtılması ilə əlaqədar dövlət qurumları ilə bərabər ictimai teşkilatlar tərəfindən də çox işlər görülmüşdür. "Xocalıya Ədalət" kampaniyası nəticəsində artıq 10-dək ölkədə, ABŞ-in 25 ştatında bu cinayət soyqırımı və ya qətləm kimi tanınaraq qətnamələr qəbul edilmişdir.

"Qüdrətli Azərbaycan naminə" ictimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində Xocalı Soyqırımının 25 illiyi ilə əlaqədar yeni qanun layihəsi hazırlanacaq. Yəqin ki, bu "etnik təmizləmək" lə bağlı olacaq. Çünkü soyqırımı haqda Konvensiyadan da göründüyü kimi orada etnik təmizləmə termini yoxdur. Bilirsiniz ki, erməni millətçiləri Er-

mənistanın işğal etdikləri ərazilərdə qətillər, dağııntılar törətməklə ya-naşı bütün azərbaycanlıları o torpaqlardan qovmuşlar. Bu qanun heç bir ölkədə yoxdur və bu qanunun qəbulu bir presedent ola bilər.

Mən hesab edirəm ki, Xocalı soyqırımını tərədən qatillerin cəzalandırılması yalnız beynəlxalq məhkəmələri tərəfindən aparılmalıdır. Çünkü soyqırım beynəlxalq cinayətdir. Bu bir tek azərbaycanlılara qarşı deyil, insanlığa, bəşəriyə qarşı törədilən cinayətdir.

- Ermənistən dövləti işgalçılıq siyasetini hələ də davam etdirir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlətimizin tutduğu mövqə haqqında fikirlərinizi bilmək istərik...

- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlətimizin tutduğu mövqəni dövlət başçımız, hörmətli Prezidentimiz Cənab İlham Əliyev dəfələrlə açıq şəkildə bildirmişdir. Biz bu münaqişənin sülh yolu ilə həllinə çalışırıq, insanların qanının tökülməsini, azərbaycanlı və erməni analarının gözü yaşılı qalmasını istəmirik. Lakin əger Ermənistən rəhbərliyi status-kvonun saxlanılmasını davam etdirse, konstruktiv danışıqları pozsa, istənilən yolla torpaqlarımızı işğaldan azad edəcəyik. Biz imkan vermək ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Artıq xalqımızın səbri tükənib. Mən əminəm ki, Cənab Prezidentin qətiyyəti və cəsarəti, həmçinin dünyadakı nüfuzu sayəsində biz o torpaqları işğaldan azad edəcəyik.

- Beynəlxalq qurumların, xüsusilə ATƏT-in Minsk Qrupunun münaqişənin həlli istiqamətindəki fəaliyyəti haqqında nə deyə bilərsiniz? Bütövlükdə, danışıqlar prosesinin həzirki mərhələsi barədə düşüncələriniz nədən ibarətdir?

- Bu illər ərzində ATƏT-in Minsk Qrupunun münaqişənin həllində heç bir fəaliyyəti olmadı. Əksinə onlar ermənilərə vaxt qazandırıldılar ki, işğal etdikləri torpaqlarda məhkəmələşdirildi. Qeyri-qanuni məskunlaşdırma, azərbaycanlılara məxsus tarixi, mədəni abidələri məhv etmək, saxtalaşdırma, təbii sərvətlərimizi talan etmək, nəinki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayetinin erazisini, eyni zamanda Dağlıq Qarabağa Ermənistəni birleşdirən Kəlbəcər, Laçın, Zəngəzür, Qubadlı rayonlarının adlarını dayışdırmaqla, o torpaqları özünüküleşdirməklə gələcəkdə Ermənistana qatmaq siyaseti aparmaqdadırlar. Minsk Qrupunun məqsədi Azərbaycanın hərbi yolla öz torpaqlarını azad etməsinin qarşısını almaqdır. Təəssüf ki, Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiya işgalçi dövləti silahlandırı. Bir növ Ermənistən Rusiyanın quberniyasıdır artıq; silahlı da təmin olunur, ordusunu da onun ordusuna qatır.

- Flora xanım, zaman-zam-

man Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının görüşü barədə fikirlər səsləndirilir. Bu görüşün baş tutmasına Ermənistən hakimiyəti mane olur. Sizcə, burada məqsəd nədir?

- Görüşün baş tutmamasının səbəbi Ermənistən torpaq iddialarından el çəkməməsidir. Sarkisyan belə bir ifadə işləmişdir: "Vətən doğulduğun yer deyil, qazandığın yerdir." Bununla işğal etdikləri ərazini gənc nəsillərə vətən kimi təqdim edirlər. Biz də başa düşmeliyik ki, Ermənistən müstəqil deyil və birbaşa Rusiyanın diktəsi ilə hərəkət edir. Sarkisyanlar, Köçəryanlar, Azərbaycan xalqının qisas hissindən qorxurlar və gec-tez törədikləri cinayətlərə görə cavab verəcəklərini bilirlər.

- Bütövlükdə icmaların görüşü, sadə insanların temasları münaqişənin həllinə nə dərəcədə töhfə verə bilər?

- Nə qədər ki, azərbaycanlıları birlikdə dinc şəraitdə yaşayış yaşılı insanlar sağdır, bu görüşün töhfəsi ola bilər. Azərbaycanda yaşayış ermənilər qorxusuz, ürküsüz ölkənin istənilən yerinə gedib gəlirdilər, onlarla erməni qızları azərbaycanlılarla ailə qurmuşdular. Qarabağ erməniləri bilirlər ki, o torpaqlar Azərbaycana məxsusdur və biz tezliklər öz ata-baba yurdumuza qayıdaçaq. Onlar barışığın tərəfdarlarıdır.

Qeyd edib ki, əsl ziyanlı hekim, elm fədaisi və qayğıkeş ana obrazlarını özündə cəmləşdirən Zərifə Əliyeva ucalığı əsrər boyu Azərbaycanla Ukrayna arasında mənəvi dostluq yollarına işiq və nur saçacaq. Tədbirdə çıxış edən Azərbaycanın Ukraynada səfiri Azər Xudiyev ölkələrimiz arasında tarixi dostluq elaqələrindən söz açıb. Azərbaycanın görkəmli elm xadimi, akademik Zərifə Əliyevanın xatiresine böyük ehtiram bəslədiklərinə görə Ukrayna dövlətinə, İrpen şəhər rehbərliyinə və 12 sayılı orta məktəbin direktoruna dərin minnetdarlığını bildirib. Səfir İrpen şəhərində akademik Zərifə Əliyevanın adını daşıyan orta məktəbin, mərkəzi küçənin və dostluq parkının Azərbaycanla Ukrayna arasında əbədi dostluq körpüsüne əvvildiyini vurğulayıb. Çıxışlarından sonra məktəblə uşaqlar akademik Zərifə Əliyevaya həsr olmuş şeirlər söyləyib, ədəbi bədii kompozisiya nümayiş etdiblər. Mərhum akademikin zəngin elmi fealiyyətini özündə eks etdiyən xatire gecəsi həzin konser programı ilə davam etdirilib. Ukraynanın xalq artisti Qurban Abbasovun ifa etdiyi Azərbaycan-Ukrayna mahnısı tədbirə qatılanlara xoş və yadda qalan anlar yaşatdırıb.

Ukraynada Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan gecə keçirilib



Ukraynanın İrpen şəhərində görkəmli oftalmoloq alim, Akademik Zərifə Əliyevanın elmi fəaliyyətinə həsr olunmuş xatirə gecəsi keçirilib.



SIA-nın məlumatına görə, tədbir iştirakçıları ilk önce İrpen şəhərindəki Akademik Zərifə Əliyeva adına istirahət parkını ziyarət edərək, mərhum akademikin əziz xatirəsinə dərin hörmət və ehtiramları bildiriblər. Akademik Zərifə Əliyeva adına 12 sayılı orta məktəbdə keçirilən tədbirdə Azərbaycan, Belarus, Çin,

Polşa və bir sıra ölkələrin Ukraynadakı səfirlərinin diplomatları, İrpen şəhər meriyanının nümayəndəleri, Azərbaycan diasporunun fealları və media təmsilciləri iştirak edib, Azərbaycanla Ukraynanın dövlət himnlerinin sədaları altında başlanan xatirə gecəsini Zərifə Əliyeva adına 12 sayılı İrpen şəhər orta məktəbinin direk-

toru Valentina Antonenko açıraq, həyatını tibb elminin inkişafına həsr etmiş akademik Zərifə Əliyevanın zəngin ölüm yolundan bəhs edib. 12 sayılı məktəbdə 13 xarici dilin tədris olunduğu qeyd edərək, belə bir nüfuzlu təhsil ocağının Zərifə xənim Əliyevanın adını daşımasına və qurur duyduğunu bildirib.

Kamal Abdullayev: Prezident İlham Əliyev Azərbaycanda multikultural təhlükəsizliyin qarantıdır



Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəcilik Şurasının sədri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) partiyanın üzvü olan gənclərlə görüşüb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, YAP Gənclər Birliyinin sədri Seymur Orucov Dövlət müşavirinə onların təşəbbüsünü dəyərləndirib gənclərlə görüş üçün vaxt ayırdığuna görə minnətdarlığını bildirib.

S.Orucov gənclərə Kamal Abdullayevin bedii, elmi və ictimai-siyasi fəaliyyəti haqqında məlumat verərək deyib: "Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəcilik Şurasının sədri, akademik Kamal Abdullayev həm də dünya səviyyəsində tanınmış görkəmli yazıçıdır. "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimse yox", "Gizli Dədə Qorqud" əsərləri rus, türk, gürcü, ingilis, fransız, alman, ispan, polyak, portuqal, yapon və digər dillərə tərcümə edilərək dünyada geniş oxucu kütłəsi toplaşdırıb.

Kamal Abdullayev gənc yaşlarında Moskva kimi bir şəhərdə doktorluq dissertasiyası müdafiə edib. Sovet dövründə buna nail olmaq üçün həddindən artıq sadadlı və əzmlı olmaq lazımdı. Akademik Kamal Abdullayev Bakı Slavyan Universitetinin rektoru olduğu müddətdə də həmin ali məktəbin dünyasının aparıcı universitetleri ilə bir sırada dayanması üçün səyələ çalışıb, oradakı sadadlı, qabiləyyətli tələbələrin ümidi yeri olub. İndi də həmin universitetin məzunları, tələbələri Kamal Abdullayevi minnətdarlıq hissi ilə xatırlayırlar.

Son dövrlərdə Kamal Abdullayev həm də Prezident İlham Əliyevin dövlət səviyyəsində həyata keçirdiyi multikulturalizm siyasetinin reallaşması üçün böyük əzmələ çalışır. Məhz akademikin birbaşa təşəbbüsü və təşkilatlığı ilə Bakı Beynəlxalq Multikultu-

birini tamamlayır.

Dövlətimizin başçısı İlham Əliyev "Multikulturalizm ili"nde də elə aydın hədəflər göstərdi ki, bize ancaq bunları reallaşdırmaq qalırdı. Azərbaycan multikulturalizminin siyasi banisi ulu önder Heydər Əliyevin böyük uzaqqorənliliklə yaratmış olduğu Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyev təkcə Azərbaycanın deyil, bəşəriyyətin gələcəyinin inkişafını duya bilir. Dövlət səviyyəsində multikulturalizm siyasetinin aparılması da buna sübutdur. Məhz belə bir siyasetin aparılması nəticəsində Azərbaycan insanının da təfəkkürü, düşüncə tərzi daha da inkişaf edib. Əger illər önce biz rayonlara səfərlərə gedəndə şəxsi xahişlər olurdusa, indi ictimai təklif və xahişlərlə yanaşırılar. Bütün bunlar Azərbaycan insanının da ne qədər dəyişməsinin göstəricisidir. Fəaliyyətə başladığı iki il ərzində və cari "Multikulturalizm ili"nde Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bir sıra dövlət qurumları ilə birgə beynəlxalq və regional layihələr həyata keçirib. Ən böyük layihəmiz "Azərbaycan multikulturalizmi" fənninin xarici və yerli universitetlərdə tədrisidir. 2015-2016-cı tədris ilində Portuqaliya, Ukray-

monitorinqləri də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi həyata keçirir.

Biz mütəmadi olaraq beynəlxalq multikulturalizm yay və qış məktəbləri təşkil edirik ki, həmin xarici tələbələr nəzəri şəkildə öyrəndikləri Azərbaycan multikulturalizmi modelini ölkəmizdə öz gözləri ilə görsünlər, əyani şəkildə tanış olsunlar. Beləcə də xarici gənclərə Azərbaycana qarşı yaranan maraq getdiğə mehbəbətə çevrilir. Bu sevginin nəticəsidir ki, üçüncü beynəlxalq multikulturalizm yay məktəbi ərzində Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanistanın Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təşəbbüsü ilə "Azərbaycanın Gənc Dostları Klubu" yarandı. Hazırda bu klubun üzvlüyündə indiyədək ölkəmizdə təşkil olunmuş beynəlxalq multikulturalizm yay və qış məktəblərinin xarici tələbələri, eləcə də xarici ölkə universitetlərində Azərbaycan multikulturalizmi fənninin dinləyiciləri daxil olmaqla 20-dən çox ölkədən 100-dən artıq gənc təmsil olunur. Birliyin sayı da fəaliyyət göstərir.

Multikulturalizm Mərkəzinin layihələrindən bəhs edərkən xaricdəki filialları da qeyd edə bilərik. Hazırda İtalya, Almaniya, Portuqaliya, Moldova, İsrail, Bolqarıstan və Rusiyanın Moskva və Yekaterinburq şəhərlərində Mərkəzin filialları fəaliyyət göstərir. Mərkəz "Multikulturalizm" jurnalını, Azərbaycan və rus dillərində "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabını, Virtual dəyirmi masa materialları, "Kitabi-Dədə Qorqud" dastanından "Bəsatın Tepəgözü öldürüyü boy" alman alımı Fridrix fon Ditsin önsözü ilə birgə 25 dildə ayrıca nefis kitabçılar şəklində nəşr edib. "Azərbaycan multikulturalizmi" dərsliyi üzərində işlər isə tamamlanmaq üzərədir".

Dövlət müşaviri dünyada multikulturalizm siyasetine baxış və Azərbaycandakı multikultural təhlükəsizliyin haqqında da fikirlərini bölüşüb. O deyib: "Ösrlərdən bərindir Azerbaycanda müsəlmanlarla yanaşı, xristianlar, yəhudilər və başqa dirlərin, məzhəblərin nümayəndələri çox normal şəkildə yanaşı yaşamaqdadırlar. Bu, Prezident İlham Əliyevin dinindən, dilindən, milli mənsubiyyətdən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına göstərdiyi bərabər münasibətin nəticəsidir. Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyev Azərbaycanda multikultural təhlükəsizliyin qarantıdır".

Görüşdə Kamal Abdullayev YAP Gənclər Birliyinin üzvlərini maraqlandıran sualları cavablandırıb. Sonda YAP Gənclər Birliyinin kitabxanasına BBMM-in nəşrləri, görüşə gələn gənclərə isə Mərkəzin hədiyyələri təqdim olunub.



ralizm Mərkəzi coxsayılı beynəlxalq və regional layihələrə imza atır".

Dövlət müşaviri Kamal Abdullayev YAP Gənclər Birliyinin üzvlərini BBMM-də görməkdən və onlarla görüşdən məmənunuğuunu ifadə edərək deyib: "Multikulturalizm ili" ilə bağlı istər-istəməz özümə hesabat verdikdə, il ərzində görülən işləri çək-çəvir etdikdə nə isə intuitiv şəkildə hiss edirdim ki, elə bil hansısa boşluq qalıb. Mənə elə gəlir ki, bu gün burada sizinlə görüşümüz o boş-

luğu dolduracaq. "Multikulturalizm ili" elan olunduqdan sonra xalqımızın canında, qanında, genetik yaddaşında yaşayan multikultural dəyərlər, o enerji oyandı, sanki sel kimi aşılıb-daşdı. Prezident İlham Əliyevin apardığı aradıl multikulturalizm siyasetinin təcəssümü kimi son dövrlərdə Milletlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandı. Sistemli şəkildə yaradılan bütün bu təsisatlar görülən işlərlə bir-

na, Rusiya, Belarus, Almaniya, Polşa, İndoneziya, Türkiyə, İsvəçə, Litva, Bolqarıstan, Cəxiya, Gürcüstən və İtaliyanın aparıcı universitetlərində xarici tələbələr Azərbaycan multikulturalizmi fənni vasitəsilə Azərbaycanın milli-mənəvi dəyərləri, multikulturalizm modeli, tolerant ənənələri, ictimai-siyasi vəziyyəti haqqında etrafı öyrənmək imkanı elde edirlər. Bu fənnin tədrisi üçün pedaqoji kadrların hazırlanması məqsədilə treningləri, xaricdə və ölkə daxilində tədrisin keyfiyyəti ilə bağlı

Andrey Blaqodirenko: Prezident İlham Əliyevin ingiliscə yarımsaatlıq səlis nitqi, auditoriya ilə ünsiyyət üslubu güclü təsir bağışladı



Azərbaycan beynəlxalq aləmdə öz imicinin tebliğiləri arasında şəksiz liderdir. "Eurovision" mahnı müsabiqəsi, "Formula-1" yarışları, müxtəlif çempionatlar, beynəlxalq konfranslar və festivalar - bütün bunlar sizin ölkənizin bugünkü simasının göstəriciləridir. Azərbaycanın iqtisadi potensialı, insanların ideyaları, onların peşəkarlığı sizin hər bir tədbiri en yüksək beynəlxalq səviyyədə keçirməyinize imkan verir. Heydər Əliyev Fondu-nun və AZERTAC-in təşkilatçılığı ilə Bakıda keçirilmiş Dünya Xəbər Agentliklərinin V Kongresi bunu bir daha təsdiq etdi".

Bakı Kongresinin iştirakçısı, "Rossiya Seqodnya" Beynəlxalq İformasiya Agentliyinin Multimedia Mərkəzləri Müdiriyətinin direktoru Andrey Blaqodirenko bu sözləri AZERTAC-in müxbiri-

nə müsahibəsində söyləyib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Xəbər Agentliklərinin V Kongresinin açılış mərasimində çıxışı iştirakçılara güclü təsir bağışlayıb: "Xəbər agentliklərinin Kongresini cənab İlham Əliyev açdı. Prezident Əliyevin ingilis dilində təxminən yarımsaatlıq səlis nitqi, onun auditoriya ilə ünsiyyət üslubu, dövlətin birinci şəxsinin Kongres iştirakçıları ilə görüşməyə vaxt tapması faktının özü güclü təsir bağışladı. Düşünürəm ki, belə fikirləşən təkcə mən deyiləm".

A.Blaqodirenko Dünya Xəbər Agentliklərinin V Kongresinin "İnformasiya agentlikləri üçün yeni çağırışlar" devizi altında keçirilməsini xatırladaraq qeyd edib ki, müasir dünyada informasiya agentliklərinin hamısı eyni çağrıqlarla üzləşir. "Rossiya Seqodnya" Beynəlxalq İformasiya Agentliyinin Multimedia Mərkəzləri Müdiriyətinin rəhbəri deyib: "Mən medianı postsovet, Qərb və ya Şərqi Avropa mediası kimi növlərə bölməzdim. İstifadə edilən texnologiyalar, texniki təchizatın səviyyəsi, informasiya məhsullarını yaradan insanların peşəkarlığı bizim senayeni bərabərəşdirir. Internet isə onu kökündən dəyişib. "Ümumdünya hörümək toru" vaxtıla birinci çap dəzgahının yaradılmasını xatırladır. Bu, həm de informasiya agentlikləri üçün əsas çağrıqdır, çünki bu gün sosial şəbəkələrin istenilən istifadəçisi informasiya mənbəyidir. İnformasiyanın istehsalı və yayılması üzərində artıq in-

hisar yoxdur. Bu mənada informasiya bazarında rəqabət yalnız artacaq".

Rusiyali jurnalist AZERTAC-in müxbiri ilə səhəbtində Azərbaycan KİV-ləri ilə eməkdaşlıq mövzusuna da toxunub, "Rossiya Seqodnya" Beynəlxalq İformasiya Agentliyinin "Sputnik" multimedia qrupuna daxil olan "Sputnik Azərbaycan"ın uğurlu işini vurğulayıb. A.Blaqodirenko deyib: "Sputnik Azərbaycan"ın multimedia redaksiyasının bütün eməkdaşları Azərbaycan vətəndaşlarıdır. Ona görə bu da müəyyən mənada müşterek layihədir. Təbii ki, biz milli media mühitine daha çox inteqrasiya olunmaq istərdik və güman edirəm ki, bu məsələ yaxın geləcəkdə həll ediləcək. Biz Heydər Əliyev Fondu-nun nümayəndəleri ilə məhz Bakıda keçirilən Kongres sayesində tanış olduq. Bizim en yaxın planlarımız sırasında bu Fondu-nun eməkdaşlıq məsəlesi də var". O, Azərbaycanın paytaxtında dəfələrlə ol-dudunu vurğulayaraq bu şəhər barədə çox yüksək fikirdə olduğunu söyləyib. Jurnalist sonda deyib: "Bakı çox gözəl, müasir şəhərdir. "Burada Qərb və Şərqi, keçmiş və gelecek qovuşur" sözləri Bakıya aiddir. Son dövrələrə Rusiyada yanmış tendensiya - turizm axınının müəyyən dərəcədə məhz Şərqi yönəlməsi göz qabağındadır. Mən istərdim ki, həmvətənlərimizin mümkün qədər çox hissəsi Bakı kimi şəhərləre getsinlər, bu gün həmin şəhərlərdə insanların necə yaşaması və ne ilə məşğul olması ilə tanış ola bilsinlər".

Nazir: "Tariflərin artırılması əlliylərə ciddi təsir etməyəcək"



Tarif Şurasının elektrik enerjisi-jisi və təbii qazla bağlı yeni tarif tənzimləmesi barədə qərarı əlliylər və pensiyaçılara ciddi təsir etməyəcək". SIA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nəzəri Səlim Müslümov deyib. Nazir bildirib ki, tariflərin artırılması differensiallaşdırılmış şəkildə həyata keçirildi: "Əlliyyi olan şəxslərin istehlak etdiyi elektrik enerjisinin, təbii qazın həcmi barədə məlumatlar var. Nazırın Kabinetinin müvafiq qərarı ilə istehlak səbətinin tərkibi təsdiqlənir və üç qrupa bölünür - ərzəq, qeyri-ərzəq məhsulları və xidmətlər. Xidmətlərin tərkibində də məhz bu enerji daşıyıcılarının istehlak olunma həcmi və qiymətləri var. Gördüyüñüz kimi, bu dəfə tariflər artırılan zaman həmin məsələye toxunulmadı. İstehlak səbətinə daxil

olan həcmde həm elektrik enerjisinin, həm qazın, həm istiliyin qiymətləri olduğu kimi saxlanıldı. Yəni bu kateqoriyanın şəxslər də axtəminatlı təbaqəyə aid olunduğu üçün xidmətlərin dəyərinin artırılması onlara hər hansı bir ciddi təsir göstərməyəcək. Digər tərəfdən, pensiyaların gelən ilin əvvəlində indeksləşdirilmesi barədə ölkə başçısının fərmanına uyğun şəkildə tədbir görüləcək və indeksləşdirmə bu artımların

əsas hissəsini kompensasiya edəcək. Bununla yanaşı, gələn il "Pensiya haqqında" qanuna ediləcək dəyişiklik insanlara öz fərdi hesabına daha çox vəsaitin köçürülməsinə imkan yaradacaq və əmək pensiyalarının formalasdırılması isə bilavasita onların özündən asılı olacaq. Bir daha qeyd edirəm ki, biz birinci qrup əlliylər üçün bütün güzəştəri saxlayacaq, hətta onların genişləndirilmesi istiqamətində işləyəcəyik".

Rəsmi Bakı yeni məlumat yaydı

"Yeni xarici siyaset konsepsiyasında Rusiya Federasiyası tərəfindən digər həmsədr ölkələrlə qarşılıqlı fəaliyyət şəraitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqışesinin həllinin prioritət vəzifələr sırasında müəyyən olunmasını alqışlayır və təqdir edirik". Bu barədə SIA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmetinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlerinə görə, konsepsiyada münaqışının həlli prosesində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçılarının 2009-2013-cü illərdə verdikləri bəyanatlarında ifade olunan prinsiplərin əsas götürüldüyü qeyd olunur: "Qeyd etmək lazımdır ki, bu bəyanatlarda ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri dövlət başçıları səviyyəsində xüsusi mövcud status-kvonun qəbul edilməliyi və qeyri-davamlı olduğunu vurğulayırlar. Azərbaycan tərəfi Prezidentlərin Sankt-Peterburq görüşündə aparılmış müzakirələrə uyğun olaraq, Rusiya və ATƏT Minsk Qrupunun digər həmsədrleri ilə birlək mənaqışının substantiv danışıqlar yolu ilə həlli, qəbul edilməz və qeyri-davamlı olan mövcud status-kvonun tezliklə dəyişdirilməsi istiqamətində konstruktiv addımlarını davam etdirəcək".



Virus müxalifətin axırına çıxacaq



Rəfiqə

Müxalifə yetkililərinin xarici ölkə səfirləri ilə separat görüşmələri, fikir mübadiləsi aparmaları müəyyən fikirlər yürütməyə əsas olub. Bu məntiqəyənən nüvəsi isə həmin müxalif dairələri həqiqi mənada real, anti-dövlətçilik meyarlarından uzaq müxalifətin yürütdüyü məkrli siyasetidir. Belə ki, bu cür siyaseti aparan müxalifə partiyaları bununla dövlətin və xalqın mənəviyatına zərbe vururlar. "Azərbaycan müxalifəti" adlandırılan, ictimai rəyə sıridan "siyasi dairələr" barədə də nəsə söyleməmək olmur. Çünkü bütün məqamlarda onların fəaliyyət sistemlərindəki "balans" dövlətçilik maraqlarına qətiyyən uyğunlaşdırılmayıb. Doğrudur, bu barədə kifayət qədər deyilər də, yazılıb da... Ona görə də Azərbaycanda fəaliyyət göstərən xarici səfirlərin diplomatlari, hətta səfirlərin özlərinin dəgidiçi müxalifəti ilə görüşlər keçirməsi anlaşılır (əslində, anlaşılan-R.) olaraq qalır.

Məsələn, elə götürək Qərbin ölkəmizdəki səfirləri zaman-zaman AXCP sədri Ə.Kerimli və digər müxalifə liderləri ilə görüşünü və bu kimi xəbərlər də "Azadlıq" qəzetində verilir. Sonra vurğulanır ki, Azərbaycan və hər hansı Qərb ölkəsi arasındakı münasibətlər və s. məsələlər ətrafinə də fikir mübadilələri aparılıb (?).

Ə.Kerimli kimi səviyyəsiz, satqın, dövlətə və xalqa xeyanət eden bir zat Azərbaycan adına bir ləkədir. Belə olan halda, maraqlıdır, məgər bu boyda Azərbaycan hakimiyəti, ölkənin rəsmi siyasi dairələri ilə Azərbaycan və Qərb münasibətləri barədə danışmaq və fikir mübadilələri aparmaq mümkün deyilmə? Əlbəttə ki, mümkün dərəcədə. Sadece, bunun digər gözərүünməyən tərəfləri var ki, bu da, ilk növbədə, Qərb səfirlərinin və səfirlərin tez-tez ölkəmizdən daxili işlərinə müdaxilə etməyə çalışmalarıdır. Səfirlərin etimadnaməsində göstəriləməyib ki, səfir mütlaq gedib dəgidiçi müxalifət sədri ilə iki ölkə arasında fikir mübadilələri aparsın. Çünkü ne səfirlərin, ne də ki, AXCP və s. sədrlerinin bu haqda ne haqqı, ne də ki, selahiyəti var.

O ki qaldı ölkədaxili məsələlərin araşdırılmasına, burada da Qərb səfirlərinin de həddini aşır. Hər halda, yaxşı olardı ki, o, gedib öz ölkəsində yaşanan milli azlıqların başına açılan zoraklıqların barədə məsələlərini araşdırırsın. Çünkü səfiri "siyasi məhbusları"dan çox, Avropada milli azlıqların talepleri maraqlandırırsa, daha yaxşı olar. Ona görə də, onların zaman-zaman "Avropa Birliyi məhbuslarının azad olunmasında israrlıdır" ifadələrini işlətməsi məntiqəyənənəzələq kimi dəyərləndirilmelidir!

Hələ bu da azmiş kimi, ölkə qanunvericiliyində nəzərdə tutulan müddəalara da, açıq deşək, burnunları daxili işlərimizə soxan mister səfirlərin, bir az da ireli gedərək, "bu problemin bütün Avropanın diqqətində olduğunu" ifade etmək kimi ifadələr işlətmələri və dəgidiçi müxalifətin də bundan behrələnməsi, sadəcə, təessüf doğurur. Lakin bu təessüfün ardınca bir fikri də doğurur: "siyasi məhbus"ların taleyi Qərb səfirlərinin diqqətində olsa, ne olacaq, olmasa, ne olacaq? Beləlikle də, bütün mənalarda, Azərbaycanın daxili siyasetinə qarışan müəyyən səfirlər, həqiqətən də, dəgidiçi müxalifətin yoluxucu xəstəliyinə düşcar olub. Vay olsun o səfirlərin halına ki, bu cür xəstəliyə tez-tez yoluxurlar və bu da radikal müxalifətin axırına çıxılacağını reallaşdırır.

3 dekabr 2016-cı il

Lavaş türk dünyasının ortaq nemətidir

"Lavaş, Katırma, Jupka, Yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" adı ilə YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib

Dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə körpü salan, mədəni əlaqələrin genişlənməsinə töhfələrini verən YUNESKO beynəlxalq əməkdaşlığını genişləndirir, sülh və təhlükəsizliyin möhkəmləndirilməsində müstəsna rol oynayır və 200-ə yaxın dövlətlə əməkdaşlıq edərək coğrafiyasını möhkəmləndirib. Bu dövlətlər sırasında Azərbaycanın öz məxsusi yeri var. Hər bir xalqın özünəməxsus mədəniyyətinin dünyaya çatdırılması üçün mühüm vasitəyə çevrilən YUNESKO Azərbaycan mədəniyyətinin təbliğində, onun həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında rola malikdir.

Müasir dövrümüzde Azərbaycan - YUNESKO münasibətlərinin inkişafında və möhkəmlənməsində Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etməliyik. Fondun prezidenti Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına sadıqlığına görə bu təşkilatın xoşməramlı səfiri adına layiq görülməsi də bu işlərin məntiqidir.

Azərbaycan-YUNESKO əlaqələri ildən-ile daha da genişlənir. Ölkəmiz ilə bu qurum arasında əlaqələrin möhkəm şəkildə qurulmasına özündə ehtiva edir. Bu münasibətlər yüksək inkişaf səviyyəsindədir. Bir-birinin ardınca Azərbaycanın mənəvi-maddi inciləri dünya qeyri-maddi mədəni irs siyahısına salınır. Azərbaycan müğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah esəri elan olunub, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Dünya Mədəni İrs Siyahısına daxil edilib. Azərbaycan tarixinde ilk dəfə olaraq, Şirvanşahlar Sarayı və Qız Qalası daxil olmaqla, İçərişəhər Dövlət-Tarix Memarlıq Kompleksi YUNESKO-nun Dünya Mədəni İrs Siyahısındadır. Aşağı sənəti, Azərbaycan xalçası və Novruz bayramı da YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alıb. Daha sonra daha bir sənət nümunəmiz bele möhtəşəm siyahıda yer alıb və tar ifaçılıq sənəti YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahı-



sına daxil edilib.

Mövcud uğurların davamı olaraq lavaş çörək bişirmə ənənəsi "Lavaş, Katırma, Jupka, Yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" adı ilə YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. 28 noyabr-2 dekabr tarixində Efiopiyanın paytaxtı Əddis-Əbəbe şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, Türkiyə, İran, Qazaxistan və Qırğızistan tərəfindən YUNESKO-ya birgə təqdim edilən "Lavaş, Katırma, Jupka, Yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

YUNESKO-nun Qiyametləndirici Orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylı YUNESKO Hökumətlərarası Komitəsinin cari ilin 30 noyabr tarixində keçirilmiş sessiyasının qərarları ilə qəbul edilib.

Sözügedən nominasiya

sənədi Azərbaycan Respublikası Mədəniyyət və Turizm və Xarici İşlər nazirliklərinin, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin və bu sahə üzrə beş ölkənin mədəniyyət nazirlikləri, YUNESKO üzrə milli komissiyaları, həmçinin sahə üzrə ekspertlərinin birgə əməkdaşlığı ilə hazırlanaraq təqdim edilib.

YUNESKO Konvensiyasının tələblərinə uyğun olaraq faylin adı dəyişdirilərək, lavaş mətbəx nümu-

"Uğura aparan yol" layihəsinə yekun vurulub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu maliyyə dəstəyi ilə "Uğura aparan yol" layihəsinə yekun vurulub. SiA-nın xəbərinə görə, tədbirdə diqqət çatdırılıb ki, "Uğura aparan yol" layihəsi yalnız özünü inkişaf etdirmek sahəsində deyil, fəlsəfə, təhsil və psixologiya kateqoriyalarında da gəncləri məlumatlaşdırır. Vurğulanıb ki, "Uğura aparan yol" layihəsi bir çox gəncin öz-özünü tanımaq, dərk etmək, daxilindəki gücün ortaya çıxarmaq şansı verib. Müvəffeqiyətli olmaq üçün lazımlı olan məlumatlar layihə vasitəsilə gəncləre izah edilib. Layihə çərçivəsində 3 televiziya verilişləri hazırlanaraq yayılmışdır.

Tədbirdə "Etika akademiyasının" təlimçisi Flora Ağayeva çıxış edərək bu kimi layihələrin önemindən səhəbat açıb. Bildirib ki, bu tip layihələr uğur qazananların özünü dərk etdiyi, müvəffeqiyətli olmaq istəyənlərin metod və motivasiya ala biləcəkləri bir qaynaq, müvəffeqiyətli bir həyatın başlan-



ğıc nöqtəsi ola bilər. Belə layihələr ölkəmizdə inkişaf etməkdə olan gənclər arasında müvəffeqiyətli insanların sayını artırır. Layihənin özüne inamı və cəsarəti az olan insanlar üzərində mütləq bir təsirinin olacağı qənaətindəyik. Tədbirdə digər çıxış edənlər de layihənin önemindən, cəmiyyətə, xüsusi gənclərə verdiyi töhfələrdən səhəbat açıblar. Həmçinin bu kimi layihələrin reallaşmasında göstərdiyi dəstəyə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu minnətdarlıq ifadə olunub.

Təqsirləndirilən şəxslər vəkillərindən imtina ediblər

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayet işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə təqsirləndirilən şəxslər iştirak etməyib. Vəkil Nəmet Kərimli təqsirləndirilən şəxslərin iclasda nə vaxt iştirak edəcəklərini soruşub. Həkim Əlövsət Abbasov deyib ki, ne vaxt məhkəmə qərar versə, təqsirləndirilən şəxslər onda iclasda iştirak edəcəklər. N.Kərimli müdafiə etdiyi Abbas Hüseynovla görüşüb məsləhətləşmək istəyib. Həkim təcridxanada və məhkəmədə onları görünə biləcəklərini deyib. Vəkil Yalçın İmanov isə bildirib ki, həkim onlardan hər dəfə Vəkillər Kollegiyasına şikayət edir: "Siz bir sahə müvəkkilinə irad bildirmisiniz, amma vəkilləri təsir altında saxlayırsınız".

Həkim bildirib ki, sahə müvəkkili ona tabe deyil: "O hadisə vəkile görə oldu. Birinci vəkil başladı, sonra torəflər bir-biri ittiham etdi. Mənim hərəkətlərimdə şikayət etmək hüququnuz var. Lakin mən sizdən şikayət etməmişəm. Hər dəfə prosesin vaxtın elan edirik. Siz gecikəndə kollegiyaya yazılıq ki, vəkillərin iştirakı təmin edilsin. Heç vaxt sizin cəzalandırılmaq məsələniz qoyulmayıb".

Daha sonra həkim bildirib ki, bir neçə şahid və ölü polislərin nümayəndələri məhkəməyə teleqram vuraraq iclasda iştirak etmək istəmədiklərini bildiriblər. Buna görə de məhkəmə onların dindirmələrinə ehtiyac olmadığı barədə qərar qəbul edib. Həkim ötən iclaslarda vəkillər tərəfindən verilen vəsətətləri de elan edib. Bildirib ki, vəkillər daxili işlər naziiri Ramil Usubov, Bakı Şəhər Baş Polis İdarəsi Baş Müşəkkil Cinayətkarlılaşa Mübarizə İdarəsinin şöbə rəisi Kərim Əlimərdanov və "Beynəlxalq Bankın" İdarə Heyətinin sədri Cahangir Hacıyevin dindirilməsi haqqında vəsətətlər verib. Bundan sonra iclasda təqsirləndirilən şəxslər vəkillərin məsləhətəşəmləri



Üçün fasilə elan edilib. Fasilədən sonra vəkiller bildirib ki, təqsirləndirilən şəxslər onlardan imtina ediblər. İclas dekabrin 12-de davam edəcək.

Qeyd edək ki, T.Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2. 1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardarən qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T.Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayet işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsine göndərilib, barələrində müvafiq hökmər çıxarılib. AXCP sedriinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrin 8-də hebs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifret və düşmənciliyin salınması) və 220.2-ci (hakimiyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütłəvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Azərbaycançılıq ideologiyası milli intibahı təmin edir

Birmənali şəkildə demək olar ki, Vətənə bağlılıq, vətənpərvərlik hissi hərkəs üçün böyük duyğudur. Bu duyularla yaşamaq həm qururvericidir, həm də böyük fəxr deməkdir. Bu gün Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan düzgün, məqsədyönlü siyasetin bəhrəsi olaraq ölkəmizdə vətənpərvər bir gənclik formalaşır. Vətənə sevgi, bayraqa bağlılıq gəncliyin başlıca amalına və həyat tərzinə əvvəlib. Ümummilli Lider Heydər Əliyev tarixi çıxışlarının birində demişdir: "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyəti, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Azərbaycan xalqının milli inkişaf yolunun ve ideologiyasının formalaşması məhz Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamızə rəhbərliyi dövrüne təsadüf edir. İster Azərbaycana birinci rəhbərliyi dövründə istərsə de müstəqil respublikamızın Prezidentliyi zamanında bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan Dahi Öndər cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə əvirləməsi istiqamətində mühüm işlər görərək, ümumxalq birliliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü. Böyük strateq azərbaycançılığın tarixən formalasmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək, onu dövlət idarəciliyinin elmi-nəzəri əsasına əvvəldən çevirdi.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1993-cü ildə həkimiyətə qayıtdıdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürməşdir. Bu baxımdan, demək olar ki, azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına əvvəldən çevriləməsi Dahi Öndər Heydər Əliyevin tarixi xidmetidir.

Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki çıxışında demişdir: "Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyetindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad menbəyi, ideoloji bünövşədir. Bu ideologianın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlı vahid ideallar naminə səfərber etmək qüdrəti ilə müəyyən olunur. Ulu Öndər Heydər Əliyev tarixi çıxışlarının birində bu barədə demişdir: "Hər yerde azərbaycanlılar olanda, Azərbaycanın dayağı da daha çox olur. Bir şərtlə ki, gərək millətin, torpağını, ana Vətəni unutmaya-

şı. Öndər daim həmvətənlərimizi yaşıdlıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda, Vətənlə - doğma Azərbaycanla six əlaqə saxlamağa, bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırılmışdır. 1997-ci ildə Ulu Öndər Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdir: "Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısın".

Azərbaycançılıq millətindən asılı olmayıaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad menbəyi, ideoloji bünövşədir. Bu ideologianın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlı vahid ideallar naminə səfərber etmək qüdrəti ilə müəyyən olunur. Ulu Öndər Heydər Əliyev tarixi çıxışlarının birində bu barədə demişdir: "Hər yerde azərbaycanlılar olanda, Azərbaycanın dayağı da daha çox olur. Bir şərtlə ki, gərək millətin, torpağını, ana Vətəni unutmaya-

Diaspora quruluğu dövlət siyasetinin başlıca istiqamətidir

Azərbaycan dövləti dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, müstəqil dövlət quruluğu prosesində meydanaya çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha six əlaqələr yaratmaq, milli birliyə nail olmaq istiqamətində ardıcıl və sistemli iş aparmışdır. 2001-ci ilin ən yaddaşalan və milli həmrəyliyimizin nümayişinin en yüksək zirvələrindən biri noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayıının keçirilməsi olmuşdur. Ümummilli Lider Heydər Əliyevin 2001-ci

il mayın 23-də imzaladığı Sərəncama əsasən, keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birlilik, həmrəyliyin təmin olunması, habelə, Azərbaycan icmaları, cəmiyyət və birliliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır.

Qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoymuş, Ümummilli Lider Heydər Əliyev bu sahədə sistemli dövlət siyasetinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə "Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə" Ferman imzalamışdır. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə, onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar vermişdir. Dövlət Komitəsinin yaradılması dünya azərbaycanlılarının konsolidasiyasında, diasporanın lobbiiye doğru inkişafında yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Komitə qısa müddədə dünyadan müxtəlif ölkələrdən yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası və Azərbaycan dövləti etrafında birləşməsi istiqamətində xeyli iş görməyə müvaffəq olmuşdur.

Azərbaycançılıq ideologiyasının təbliği və inkişafında yeni mərhələ

Bütün sahələrdə olduğu kimi, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev diaspora quruluğu sahəsinə xüsusi diqqət ayırmışdır. Prezident İlham Əliyev müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilətməsi zeruretini öne çəkmiş, bunun ideoloji-siyasi konturlarını

müəyyənləşdirmişdir. Dövlət başçısı müasir dövrde bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasetdə ciddi uğur qazanmağın qeyri-mümkünlüğünü çıxışlarında dəfələr vurgulamışdır. Prezident İlham Əliyev çıxışlarında dəfələrə qeyd etmişdir ki, xarici ölkələrdə milli adət-ənənələrimizin təmin olunması şərtlərə dənir. Dünya əsasında qarşıda duran vəzifələr, təhlükət işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları və s. prioritet məsələlər müzakirə olunub. Qurultayda Azərbaycan Prezidenti İlham Əliyev diaspor quruluğundan, azərbaycançılıq ideologiyasının təbliğindən, Azərbaycan həqiqətləribdən, xüsusi də, Dağlıq Qarabağ problemindən danışır: "Kəmiyyət və keyfiyyət baxımından diaspor təşkilatımız böyük yol keçib, önəmli rol oynamadı. Heydər Əliyev sovet dövründə başqa respublikalarda yaşayan azərbaycanlılara xüsusi diqqət göstərirdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 800 azərbaycanlı gənc imtahan verəndən Rusiya və digər sovet ölkələrinin ən qabaqcıl ali məktəblərində təhsil alındı. Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruluğu işinə yeni nəfəs verməklə ən əlamətdar hadisələrdən biri kimi yadda qalmışdır. Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsində isə məqsəd hesab dövründə diaspor quruluğunu istiqamətində görülmüş işləri dəyərləndirmək, habelə, xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi bəzi problemləri, yaşadıqları ölkələrin siyasetinə təsir imkanlarını öyrənmək, onların tarixi Vətənlə daha geniş əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasını təmin etməkdən ibarət olmuşdur.

2016-ci ilin iyununun 2-dən 3-dək Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının 4-cü Qurultayı dünyanın müxtəlif ölkələrində yaşayış 50 milyondan çox soydaşımızın növbəti birlik və həmrəylik təntənəsinə əvvəl.

İki gün davam edən Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edib. Qonaqların içerisinde xarici ölkələrin Azərbaycana dost münasibəti ile tanınan nüfuzlu siyasetçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvleri də olub. Xaricdə dəvət edilən qonaqlar yanaşı, qurultayın işinə Azərbaycanın müxtəlif dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, təhsil, mədəniyyət və digər yaradıcı quşrumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də qatılıb. Qurultayda diaspor rəhbərləri müasir dövrde informasiya mühərbiəsi, bu sahədə yeni fealiyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması,

yeni global iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə ineqrasiya, siyasi həyatda iştirak və digər bu kimi ehəmiyyətli mövzularda fikir mübadiləsi aparılıb, rey və təklifləri səsləndirilib. Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətine çatdırılması sahəsində qarşıda duran vəzifələr, təhlükət işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları və s.

prioritet məsələlər müzakirə olunub. Qurultayda Azərbaycan Prezidenti İlham Əliyev diaspor quruluğundan, azərbaycançılıq ideologiyasının təbliğindən, Azərbaycan həqiqətləribdən, xüsusi də, Dağlıq Qarabağ problemindən danışır: "Kəmiyyət və keyfiyyət baxımından diaspor təşkilatımız böyük yol keçib, önəmli rol oynamadı. Heydər Əliyev sovet dövründə başqa respublikalarda yaşayan azərbaycanlılara xüsusi diqqət göstərirdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 800 azərbaycanlı gənc imtahan verəndən Rusiya və digər sovet ölkələrinin ən qabaqcıl ali məktəblərində təhsil alındı. Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruluğu işinə yeni nəfəs verməklə ən əlamətdar hadisələrdən biri kimi yadda qalmışdır. Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsində isə məqsəd hesab dövründə diaspor quruluğunu istiqamətində görülmüş işləri dəyərləndirmək, habelə, xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi bəzi problemləri, yaşadıqları ölkələrin siyasetinə təsir imkanlarını öyrənmək, onların tarixi Vətənlə daha geniş əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasını təmin etməkdən ibarət olmuşdur.

Dövlət başçısı dünyada yaşayan azərbaycanlıların tarixi Vətənlə ilə əlaqələrini kesmesini istəmədiyi vurgulayır: "Bu halda, Azərbaycan dövləti onlara daha çox dəstək verəcək. Xaricdə milyonlarla azərbaycanlı yaşayır. Mən istəyirəm ki, azərbaycanlılar yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal rol oynasınlar. Yetişən gənclər də Azərbaycanla bağlı olmalı, Azərbaycan dilini bilməlidir. Xaricdə 160-dan çox həftəsonu Azərbaycan məktəbi fealiyyət göstərir. Xaricdə yaşayan diaspor təşkilatları arasında koordinasiya işi aparılmalıdır".

Müasir dövrde Azərbaycan dünyada yerinin və rolinin artması, sosial-iqtisadi imkanlarının genişlənməsi, onu deməyə əsas verir ki, bundan sonra da Azərbaycan diasporu daha da güclənəcək, doğma Vətənin tələyülü problemlərinin həllində daha yaxından iştirak edəcəkdir.

AFET RƏSULOVA,
Yazı Azərbaycan Respublikası
Prezidenti yanında Kütüvə İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fonduñun keçirdiyi
müsabiqəyə təqdim etmək üçün
verilir

3 dekabr 2016-cı il

"Bu, müxalifətin xasiyyətidir"

Tahir Kərimli: "Əli Kərimli, İsa Qəmbər, Arif Hacılıının və digərlərinin bu məsələlərdən istifadə etmələri onlara heç nə qazandırmayacaq"

Tahir bəy, Tarif Şurasının məlum qərarından sonra dağdıcı müxalifət təmsilciliyi fəallaşmağa və bu məsələdə öz siyasi məqsədləri üçün istifadə etməyə cəhdlər göstərirlər. Bu məsələdən siyasi dividend qazanmağa cəhd etmək nə dərəcədə düzgündür?

**İşlər?**

- Ə.Kərimli, İ.Qəmbər, A.Hacılinin və digərlərinin bu məsələlərdən istifadə etmələri onlara heç nə qazandırmayacaq. Əslində isə, müxalifət partiya liderlerinin belə fikirlər səsləndirmələri ancaq stekanda fırtna yaratmaqdan başqa bir şey deyil. Ona görə də, bunların bu cür hərəkətləri ancaq özlərini yoracaq, başqasının yox.

Çünki xalq onların məkrili niyyətlərini cox gözəl bilir. Ümumiyyətlə isə, xalqımız nə umursa, onu ancaq hökumətdən gözləyir, müxalifətdən yox.

Sizcə, nəyə görə müxalifət hər fürsətdə principial qərarların qəbul olunmasında, eləcə də taleyülü məsələlər ərafəsində dövlət əleyhinə və milli maraqlara qarşı çıxməyi daha çox hədəfləyir?

- Bu, müxalifətin xasiyyətidir. Uzun ilər müxalifət düşərgesinde təmsil olasan, müxalifətçilikdə qocalasan, amma irəliyə doğru heç nəyə nail ola bilməyəsən. Bu halda onlarda iradə, siyasi mədəniyyət olسا idi, bu siyasetdən el çəkməli idilər. Ancaq siyasetə gəlir menbəyi kimi baxmaları onlara qətiyyətli addım atıb, siyasetdən getmələrinə imkan vermir.

GÜLYANƏ

- Sosial şəbəkələrin az qala ulduzuna - əvvilən Əli Kərimli, İsa Qəmbər və Arif Hacılı və digərləri yalnız kommunal xidmətlərlə bağlı məlum qərarla bağlı fikirlər səsləndirib, populist mövqə ortaya qoyurlar. Size, bunlar bu məsələ ilə nəyi isə əldə edə bilər-

UNICEF: Dünyada hər iki dəqiqə bir uşaq İİV-ə yoluxur

İİV infeksiyası yeniyetmələr arasında sürətli artır. AZERTAC BMT-nin saytına istinadla xəbər verir ki, əger lazımi tədbirlər görülməzse, 2030-cu ildən sonra 19 yaşadək qızlar və oğlanlar arasında hər il 400 min yeni yoluxma hələ qeydə alınacaq. BMT-nin Uşaq Fon-dunun (UNICEF) ekspertləri əminindirlər ki, profilaktik tədbirlərinin gücləndirilməsi yolu ilə uşaqların QiQS-ə yoluxmasının qarşısını almaq mümkündür.

Bu gün QiQS uşaq ölümünün əsas səbəblərindən biridir. Əhalinin bu kateqoriyası arasında 2015-ci ildə İİV-ə 250 min yeni yoluxma hələ qeydə alınıb. Bu il isə 10 yaşıdan 19 yaşadək 41 min uşaq və yeniyetmə bu xəstelikdən dünyasını dəyişib. Əger bütün lazımi tədbirlər görülməzse, 2030-cu ildə İİV-ə yoluxanların sayı 60 faiz artacaq. "İİV ilə mübarizədə böyük uğurlara nail ola bildik, amma mübarizə hələ başa çatmayıb, xüsusilə uşaq və yeniyetmələr üçün", - deyə UNICEF-nin rehbəri Entoni Leyk bəyan edib. O, bildirib ki, İİV-ə yoluxmuş hər bir uşaq mütləq qeydə alınmalı və müalicə kursu keçməlidir. "Hər iki dəqiqədə bir yeniyetmə İİV-ə yoluxur. Əger biz immun çatışmazlığı virusuna son qoymaq istəyirik, onda məsələyə ciddi yanaşmalyıq və hər yeniyetməyə yardım göstərilməsi istiqamətində səylərimizi ikiqat artırmalyıq", - deyə Entoni Leyk əlavə edib.

ABŞ Senatının qərarı İranda etirazla qarşılanıb

ABŞ Senatının birterəfli qaydada İrana qarşı tətbiq edilmiş iqtisadi sanksiyaları daha 10 il müddətinə uzadılması haqqında qərarı "Nüvə anlaşması" ilə yanaşı, beynəlxalq qanunlara da ziddir. Bu sözləri İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhrəm Qasemi Tehranda keçirdiyi metbuat konfransında deyib. Onun sözlərinə görə, İran ilə Qərb dövlətləri arasında 2015-ci ilin iyundan razılıq əldə olunaraq sənəd imzalanıb. İmzalanan sənədə əsasən, İrana qarşı tətbiq olunan beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılmalıdır, bunun müqabilində isə İran nüvə programını mehdudlaşdırılmalıdır. İran razılığı əsasən üzərinə düşən öhdəliyi yerinə yetirse də, ABŞ bunu etmir.

Xatırladıq ki, ABŞ Senati İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları 10 il müddətinə uzadılması haqqında qanun layihəsinə qəbul edərək Ağ Eve təqdim edib. Lakin bu qanunun qəbul edilib edilməyəcəyi məsəlesi də müəmmalıdır. Qeyd edək ki, noyabrda ABŞ-da prezident seçkiləri keçirilib və Donald Trump qalib gelib. Lakin D.Tramp öz səlahiyyətlərini andığma mərasimindən sonra həyata keçirməyə başlayacaq. Andığma mərasimi isə yanvarın 20-də keçiriləcək. Hələlik isə ABŞ-in Prezidenti Barack Obamadır. Yanvarın 20-ne qədər B.Obama'nın bu qanunu imzalayıb və yaxud geri qaytaracağı isə zaman göstərəcək.



Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı yaxın günlərdə fəaliyyətə başlayacaq

Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı fəaliyyətə başlaması ilə bağlı bütün hazırlıqlar başa çatdırılıb. "Naxçıvan Dəmir Yolları" Məhdud Məsuliyyətli Cəmiyyətdən verilən məlumatə görə, adıçəkilən dəmir yolu marşrutu üzrə beynəlxalq sərnişin qatarı fəaliyyətə başlaması ilə əlaqədar Bakı şəhərindən 3 ədəd müasir tipli sərnişin vagonu gətirilib. Hər biri kupe tipli vagon 36 yerlikdir. Vagonlar istilik və soyutma sistemləri ilə təchiz edilib, marşrut üzrə

xidmət göstərəcək bələdçi-lər Bakı şəhərində kurs keçirilib. Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı 3 vaqondan ibarətdir və qatar Culfa stansiyasında (İran) qəbul edildikdən sonra vagonların tekər cütülləri dəyişdiriləcək. Ümumi uzunluğu 1858 kilometr olan Naxçıvan-Təbriz-Tehran-Məşhəd dəmir yolunda Naxçıvan'dan Məşhəde qədər gediş haqqı 40 isveçre franki təşkil edir. Gediş haqqı tarifinə əgər yataq dəstindən istifadənin dəyəri və bütün yığım-lar daxildir. Əks-istiqamət üzrə də tariflər eynidir. Tariflər

satış tarixinde isveçre frankini manata olan məzənnəsi ilə müəyyən edilir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq sərnişin qatarı fəaliyyətə başlaması "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında" 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Çərçivə Sazişində öz əksini tapıb.

SAMİR

Milli Kitabxanada "Sirlər xəzinəsi" layihəsinə start verilib



fərov, Mədəniyyət və İncəsənet Universitetinin pro-rektoru, professor Gülsən Əliyeva, Pedaqoji Universitetin filologiya fakültəsinin dekanı, professor Bulud-xan Xəlilov, Yazıçılar Birliyinin Qarabağ şöbəsinin müdürü, professor Ənver Əhməd və digər füzülişunas alimlərin çıxışları dinlənilib, əmək-

Dünən Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatlığı ilə Azərbaycan Milli Kitabxanasının və Beynəlxalq Muğam Mərkəzinin birgə "Sirlər xəzinəsi" layihəsinə start verilib.

Tədbiri Milli Kitabxanadın direktoru, professor Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlayıb. O,

bu məclisin fizilişunas, poeziyasevər və musiqise-vərələr üçün bir töhfə olduğunu vurğulayıb. Dahi Füzulinin yaradıcılığından söhbət açan direktor sözü layihənin həmmüllişlərindən biri Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynova verib.

Poeziya və musiqinin vəhdətindən ibarət tədbirdə klassik ədəbiyyatımızın görkəmli tədqiqatçıları akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nizami Cə-

Füzulinin zəngin yaradıcılığını özündə əks etdirən kitab sərgisi tədbir iştirakçıları tərəfindən maraqla qarşılıb.

ZÜMRÜD

VIII yuxu - Əməkdar idman ustası Ələkbər Məmmədov

Ramiq Muxtar 1942-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuş. 11 yaşından yaradıcılıqla məşğul olan Ramiq Muxtar 1980-ci il dən şair-dramaturq kimi Azərbaycan Yaziçilər Birliyinin üzvüdür. 7 dram əsəri Bakı, İrəvan, Naxçıvan, Qazax, Ağdam Dövlət Dram Teatrlarında tamaşaaya qoyulmuş, sözlərinə 120-dən artıq mahnı bəstələnmişdir. "Şeyx Sənən", "Ölüm tanqosu" və "Balet libretolari"nın müəllifidir. O, respublika-da hərbi-vətənpərvərlik mövzusunda keçirilən müsabiqədə 8 dəfə 1-ci mükafata layiq görülmüşdür. Ulu Öndərimiz Heydər Əliyevin şəxsi tapşırığı ilə "Dünya Azərbaycanlılarının Birlik Nəgməsi"ni bəstəkar Nəriman Məmmədovla birlikdə yazmışdır. Həmçinin, Azərbaycan jurnalistlərinin himnini bəstəkar Eldar Mansurovla birlikdə yazmışdır. Ramiq Muxtarın əsərlərinin birinci cildi çap olunmuş, ikinci cild isə hazırda mətbəədə nəşrə hazırlanır. Yeni yazdığı "Menim oyaq yuxularım" povestini ikinci cildə daxil etmişdir.

O, Gürcüstan Respublikasının Ali "Şərəf" ordeninə layiq görülmüş, Rəsul Rza adına Beynəlxalq Müqafatın sahibidir. Prezident Təqaüdçüsüdür, 2 övladı hərbçi-zabit mühərribə veteranıdır. 1993-cü ilin martından YAP-in üzvüdür.

Mən Ələkbər Məmmədovla 1959-cu ildə ilk dəfə Moskvada görüşmüştüm. Atam Muxtar kişi Naxçıvan MSSR Nazirlər Soveti yanında Yol İstismar idarəsinin rəisi idi. O da mənim kimi futbol oyununu çox xoşlayırdı. Xüsusiələ, Moskvanın "Dinamo" futbol komandasında çıxış edən azərbaycanlı hücumçu Ələkbər Məmmədovun azarkeşi idi. 1959-cu ilin futbol mövsümü yadımda şirin xatire kimi qalıbdır. Atam mənə dedi ki, məni Moskvaya ezamiyetə göndərirler. Səni də özümlə aparacağam. Moskvanın "Dinamo" komandası son görüşünü "Spartak"la keçirəcək. Əger oyun heç-heçə qurtarsa, di-namoçular SSRİ çempionu olacaqlar. Oktayabr ayının sonları idi. Həmin ili Dövlət Universitetinin filologiya fakultəsine 16 balla düşə bilməmişdim. Ancaq iki il stagi olanlar universitetə 14 balla qəbul olmuşdular. Mən ədəbiyyatın həm yazılı, həm də şifahi imtahanından 5 qiymət almışdım. Rus dili və tərixdən 3 qiymət almaqla kənarda qaldım. Məne her iki 5 qiymətini rəhmetlilik Bəxtiyar Vahabzadə və bu gün həyatda yaşayan Pənah Xəlilov vermişdilər. Atam mənim sıxınım nəzərə alaraq, özü ilə Moskvaya apardı. Bizimlə, həmçinin, atamın yanında mühəndis işləyen Abbaseli Bağırov da getdi. Biz Moskvdə Azərbaycan nümayəndəliyində yer alıq. Sabahı gün futbol oyununa baxmağa getdik. Stadionda iyne atsaydın, yere düşməzdilər. Hər iki komandanın azarkeşləri çox çılgın görünürdürlər. Oyun 1:1 hesabı ilə yekunlaşdı. Çempionluq topunu da Ələkbər Məmmədov vurdu. Bütün azarkeşlər meydancaya axışib Ələkbəri və məşqçi Yakuşini atıb-tuturdular. Atamın mühəndis dostu tekid etdi ki, geyinib-soyunma otağına girib Ələkbəri təbrik edək. Atamın dövlət məmərliyi vəsiqəsi bize kömək etdi. Mən ilk dəfə Ə.Məmmədovla görüşdüm. Səhərisi gün "Pravda" qəzətində belə bir xəbər dərəcə olunmuşdur. "Zalatyon qol Mamedova". Ələkbər Məmmədov həle "Neftçi" komandasında oyanan vaxt (1948-53-cü illərdə). "Dinamo" komandasının baş məşqçisi Yakuşın onun texniki oyununa heyran qalmış və onu Moskva "Dinamo" komandasına dəvət etmişdir. O, dörd dəfə SSRİ çempionu olmuş, Avropa kubokunu qazanmış, İtaliyanın ən məşhur "Milan" komandasının qapısından öz meydancalarında dörd top keçirmiş, Braziliya jurnalıstlarının "Futbol oyununun incisi" adına layiq görülmüş, 1960-61-ci illerde yenidən "Neftçi" futbol komandasının formasını geymiş, Azərbaycanda uşaq futbolunun inkişafına böyük təkan vermişdir.

O, mənimle səmimi söhbətə başladı və dedi ki, bugünkü Azərbaycan futbolu məni çox narahat edir. 25 il müstəqillik qazanmış və pul vəsaitimiz də yetərincədir. Nə üçün sən gedib bu işə rəhbərlik etmirsən? Özün de bilmədiyin sahədə institut direktoru.

ru işləyirsən. Bəs sən bu vəziyyəti görüb, niye ürəyin yanır? Axi sən Naxçıvan MSSR Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və idman Komitesinin sədri olanda, elə ilk futbol mövsümündə birinci dövrəni Naxçıvanın "Araz" futbol komandası lider kimi başa vurmüşdur. İkinci yerde gedən Lançxuti şəhərinin "Quriya" komandasından 7 xal yuxarıda idi. Nə vaxta qədər yaşı ötmüş, pul namine Azərbaycana arixan bu legionerlərdən xilas olacaqıq.

Ələkbər Məmmədovun bu sözlərindən keçmiş bir əhvalat yadına düşdü. 1978-ci ilin iyul ayı idi. Mən onda Naxçıvan MSSR Mədəniyyət Nazirliyinin Xalq Yaradıcılığı Evinin direktoru vəzifəsində işləyirdim. Axşamüstü məni Naxçıvan Vilayət Partiya Komitəsinə çağırırdılar. Məni ideoloji katib Vahid Bağırov özü ilə birlükde o vaxt Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi işləyən Kamran Rəhimovun kabinetinə apardı. Onun yanında Azərbaycan KP MK-nin şöbə müdürü Fikret Əhmədov əyleşmişdi. K.Rəhimov dedi: Nağıyev, Naxçıvanın "Araz" futbol komandası 21-ci yerdən yuxarı qalxa bilmir. Buna görə də, yoldaş Heydər Əliyev çox narahatdır. Yoldaş Fikret Əhmədovu bu məqsədlə Naxçıvana göndərib ki, idman komitəsinə elə bir sədr tapın ki, "Araz" futbol komandasını sonuncu yerdən çıxara bilsin. Ideoloji katib Vahid Bağırov səni məsləhət görüb. Bizi inandırır ki, sən bu işin öhdəsindən gele bileyəksən. Özün de yaradıcı adamsan və həm də dama üzrə SSRİ idman ustasınan. Nə deyirsin, bu işin öhdəsindən gele bileyəksən, yoxsa yox?

Dedim ki, yoldaş Rəhimov, bu etimadınıza görə, sizə öz minnətdarlığını bildirirəm. Lakin mənim iki xahişim olacaq. Əger yerinə yetirilsə, söz verirəm ki, gələn 1979-cu il futbol mövsümündə "Araz" futbol komandasını orta sıralara qaldıra bilərəm.

- Nədir o iki xahişin?

Dedim, birinci xahişim budur ki, Naxçıvan MSSR Futbol Federasiyasına ya Baş prokuror, ya da ki, Daxili İşlər naziri rəhbərlik etsin. Bu söz ağızından çıxan kimi Kamran Rəhimov dövlət telefonu ilə Baş prokuror, general Həbib Rzayeva zəng vurdu.

- General Rzayev, sizi təbrik edirəm. Bu gündən oldunuz Naxçıvan Respublikasının futbolunun rəhbəri. Həbib Rzayev bu vəzifənin mahiyyətini bilmədiyinə görə, Kamran müəllimə nə isə dedi. Kamran müəllim generala dedi ki, sabah komitənin sədri Nağıyev yanınızda gələcək, onunla səhbət edərsiniz.

- İkinci xahişin nədir?- deyə Kamran müəllim səsləndi.

Dedim, icazə versəniz Əhməd Ələsgərov Odessadan Naxçıvana baş məşqçi dəvet edərdim. Mənim bu sözümüzən Fikret Əhmədov dilləndi: Əhməd Ələsgərovu Heydər Əliyev Azərbaycandan qovub. Mən ge-



RAMIQ MUXTAR

Oleq Axanov, Oktay Abdullayev, Vaqif Sadıqov və əlavə iki nəfər futbolçu Əhməd Ələsgərovla birlikdə Neftçiye gəldi. Çok çətinliklə olsa da, Əhməd Ələsgərov bu işin öhdəsindən gəldi. "Neftçi" A qrupunda qaldı. Naxçıvanın "Araz" komandası isə ikinci dövrəni zəif keçirse də, Naxçıvan tarixində ilk dəfə 6-cı yer tutmaqla kifayətləndi.

Ələkbər Məmmədov mənə dedi ki, get inistitut direktoru aclarını təhvil ver. Sənin təşkilatlılıq qabiliyyətini bütün Azərbaycan futbolçuları bilir. Mən inanram ki, sən iki ilde Azərbaycan futbolunda böyük dönüşə yarada bilərsən.

Düzu, futbolun inkişafı üçün mənim böyük programım var. İlk növbədə, hər komanda üç nəfərdən artıq legioner olmalıdır. İkinci, Azərbaycanın bütün rayonlarında və kəndlərində futbolu inkişaf etdirmək üçün böyük məşqçilər qrupu fəaliyyət göstərməlidir. Rayonlarda işləyən futbol məşqçilərinə en azı 600-800 manat əmək haqqı verilmelidir və hər məşqçidən tələb olunmalıdır ki, ilin sonunda bir nəfər futbolçunu baxışa gətirsin. Əger məşqçi o istedadlı futbolçunu getirə bilməsə, onda onun əmək haqqı köhnə tariflə verilsin. Üçüncü seçmə uşaqlara bütün futbol ləvazimatları ilə təmin olunsun. Hər futbolçunun özünün evdə futbol topu olsun və həyətdə çıləmkələ öz oyun texnikasını artırınsın. Necə olur ki, bizim uşaqlار 14-15 yaşlarında olanda, xarici ölkələrin komandaları ilə oyunu udur, heç-heçə edir, ancaq 18 yaşına çatanda, onlar heç nəyə yaramırlar. Ona görə 15 yaşında olan uşaqlara bir yere cəm olmalıdır. Təcrübəli məşqçilərdən futbolun sırlarıni öyrənməlidirlər. Həkim nəzarətində olub, güclü kalorili yeməklərə təmin olunmalıdır və gündə video ilə dünya ulduzlarının iştirak etdikləri komandaların oyunlarına baxıb, öz aralarında oyunları təhlilinə qulaq asmalıdır. İstedədli yeniyetmə uşaqları həvəsənləndirmək üçün onlara təqəüd verilməlidir. Onda Azərbaycan futbolu 4-5 il ərzində öz inkişaf mərhələsinə qədəm qoyar. Necə olur ki, əhalisi bizdən qat-qat az olan Hollandiyada futbol oyunu yüksək vüsət alıbdır. Bizim zəngin ölkəmizdə isə biz buunu qaydaya sala bilmirik. Azərbaycanın hansı komandasının tərkibinə baxırsan adəmin ürəyi ağrıyrı. Əsas oyuncuların 70 faizini gəlmələr təşkil edir. Bu gedişlə bizim Azərbaycanda futbolun inkişafı qalib Allahın ümidi.

Sonra Ələkbər Məmmədov dedi: Ramiq Muxtar, Azərbaycanın bu günədək en məşhur futbolçusu mən olmuşam. Dörd dəfə SSRİ çempionu, Avropa kubokunun sahibi, eməkdar idman ustası Ələkbər Məmmədov kənarda qalıb, 35 min nəfərlik tamaşaçı tutan o böyüklikdə stadiona Tofiq Bəhramovun adını vermisiniz. O adın verilme komissiyasına rehbərlik edən adamlar heç bilmər ki, Tofiq Bəhramov "A" qrupunda heç vaxt oynamayıb və heç bir yerde də futbolçu kimi tanınmayıb. Onun bir xidməti olub, 1966-ci ildə İngiltərədə keçirilən dünya çempionatında kənar hakim kimi ingilislərin vurduğu topun qapıdan keçməsini sayıb. Yəqin ki, topu almanın vursayıd, Tofiq Bəhramov o topu saymayıacaqdı. Yerli azarkeşlərin rəğbetini qazanmaq üçün o mərkəzi göstərdi. Necə oldu ki, qapının yanında olan baş hakim topun qapıdan keçməsini görmədi, Tofiq Bəhramov isə 40 metr məsafədən onu gördü. Bu xidmətə görə də, o böyüklikdə stadiona onun adını verərlər. Ya mənim adıma o stadion olmalıdır, ya da ki, Azərbaycanımızın müdaifəsində qəhrəman kimi şəhid olmuş bir vətən oğlunun.

IX yuxu-YAP

Son günler AXCP ilə Müsavat partiyaları arasında soyuq münasibətlərin daha da gərginləşməsi, növbəti dəfə sübut edir ki, adıçəkilən siyasi təşkilatlar arasındaki vəziyyətin bundan sonra, ümumiyyətlə, yaxşılığı doğru dəyişilməsi mümkün deyil. Xüsusilə, bir neçə ay öncə keçirilmiş mitinqlərdən sonra kimin hansı "səviyyədə" aksiya keçirməsi üstündə baş altdırımsa, qarışdırmalar bu gün də səsiyal şəbəkədə və mediada davam edir.

Barışmadıqlarını, hətta barışmayacaqlarını aşkar sekilde sərgiləməkdədirler

Məsələn, cəbhə sədri Ə.Kərimlinin müavinləri N.Məmmədli və G.Bayramlıdan Müsavat partiyasına qarşı yönəlmış ittihamlar ayrı-ayrılıqla AXCP-nin müsavatçılara qarşı yeni hückum taktikasının olduğunu göstərir. Hər halda, Kərimli və ətrafında olanlar bu gün də Müsavatın onlarla bir yerde olmaqdan imtinasi addımı ilə barışmadıqlarını, hətta barışmayacaqlarını aşkar sekilde sərgiləməkdədirler. Ümumiyyətə, bu proses özünü dəfələrlə tek-

zibedilməz sekilde təkrar edib. Məsələn, bir neçə gün önce AXCP-nin sədr müavini, "Milli Şura"nın üzvü N.Məmmədli açıqlamasında bildirib ki, "Bir sırə partiyaların təmsilçiləri AXCP üzvlərinə qarşı eş düşmən kimi davranırlar". Cəbhə funksionerləri burada konkret ad çəkməye ehtiyat etsə də, söhbətin Müsavat partiyasından getdiyi kimseyə sərr deyil.

Digər AXCP və "Milli Şura" funksioneri G.Bayramlı isə kəskin sekilde bəyan edib ki, Müsavat funksionerləri "Milli Şura"nın tədbirini müzakirə etməkdən sonra



bu vasitəyle Müsavata qarşı hücum kecib. Müsavatçı funksioner bildirib ki, cəbhəçilər mənəm-mənəmliliklə meşğul olmaqdadırlar. "Mənəcə, siyasetdə ən yanlış qərar

mübarizəsini müxalifətin daxiline daşıyır, bunun üçün işleyir, mübərizəni Müsavatla aparır".

Maraqlı məqamlardan biri də N.Sadiqlının belə bir qarşidurma və savaş əsnasında yenidən Müsavatı "ana müxalifət partiyası" qismində teqdim etməsidir: "Müxalifət deyəndə, ölkədə bir ana müxalifət var və o da Müsavatdır".

Müsavatçı funksioner Ə.Kərimlinin və ətrafinin insanlara yalan danışlığını, çəşqinliq yaratmaq istədiyini də iddia edib. O, bu iddiasını belə əlaqələndirib ki, AXCP və "Milli Şura" aksiyalar keçirmek istəyərən, müsavatçıların

arasında yaşanan yeni və daha gərgin böhrana digər müxalifə partiyalarından da münasibətlər bildirilməkdədir. Belə ki, ADP sədri S.Cəlaloğlu AXCP və Müsavat arasındaki qarşidurmaları öne keçmək isteyinin ifadesi kimi qiymətləndirib. S.Cəlaloğlu hesab edir ki, müxalifət birincilik uğrunda mübarizə aparır: "...Ayrı-ayrı partiyaların bir-biri ilə "ana müxalifət mənəm" yarışı keçirməsi lazımdır... Azərbaycan müxalifətinin bu xəstəliyi hələ də qalmaqdadır. Təbii ki, bu da çox yanlış addımdır".

Cəlaloğlu əlavə olaraq, qeyd edib ki, öz aksiyalarında insanla-

Nə AXCP, nə də Müsavat siyasi arenadan salamat çıxmayaq

Partiyalararası savaş tam sürəti ilə davam edir, qarışdırmalar isə səngimir

gedib öz problemləri ilə maşğul olsunlar".

O da deyir, bu da deyir...

Məhə belə bir məqamda Müsavat partiyası məclisinin sədri N.Sadiqlının qarşı tərəfə cavabı gecikməyib və o, məsələnin tamamilə əksini bildirərək deyib ki, əs-lində, AXCP-"Milli Şura" cütlüyü

və hərəkət budur"-deyə bilidirən Sadiqli əlavə edib ki, AXCP və "Milli Şura"dan fərqli olaraq, onlar "birinci mənəmlilik" prosesində iştirak etmək niyyətində deyiller. Bunuyla AXCP və "Milli Şura"nın Müsavatın bostanına atdığı daşı geriye qaytaran müsavatçı xanım dolayı yolla düşmən münasibətində olduqları cəbhəçilərə qarşı ittihamlarını davam etdirib: "Çox təessüflər olsun ki, bəzi siyasi partiyalar, yəni AXCP və ya "Milli Şura"

tədbirlərinə engel yaratmağa cəhd göstərir: "Yeni insanları aldamaq, çasdırmaq, yanlış rəy forma-laşdırmağa yönələn siyaset yürüdürlər".

Azərbaycan müxalifətinin bu xəstəliyi hələ də qalmaqdadır

Bu arada AXCP və Müsavat

rın sayını sıyrıtməklə siyasi reytinq qazanmağa cəhd etmək yanlışlıdır.

Beləliklə, görünən budur ki, artıq hər iki dağıdıcı müxalifə partiyaları arasındaki münasibətlər açıq savaş həddine doğru inkişaf edib və bu dəfə həmin savaşdan heç birinin salamat sekilde çıxacağı demek olmaz.

Rövşən RƏSULOV

Müxalifətin qeyri-sağlam mübarizə üsulu

Dağıdıcı müxalifə yenidən eyforiyada

2018-ci il prezident seçkilərinə hələ xeyli müddət qalmasına baxmayaraq, dağıdıcı müxalifə düşərgəsində daxili problemlər daha çox qabarlıq formada özünü göstərir. Bu kimi qabarma proseslərində ən çox nəzərəçarpan amillərdən biri "liderlər" arasında yaşanan kəskin ziddiyətlərdir. Özlərini ənənəvi müxalifə kimi qələmə verən siyasi partiya "liderləri" də, yaxşı bilirlər ki, 24 ildən artıq müddət ərzində heç bir uğura imza ata bilməməyin sonu siyasi arenanı tərk etməklə nəticələnir. Bu fakt, əslində, beynəlxalq siyasi təcrübədə də mövcuddur. Siyasetdə ciddi irəliləyişlərə nail ola bilməmək amili, həm də o anlamı verməkdədir ki, həmin fəndlər (uduzan tərəflər - R.H.) idarəcilik qabiliyyətinə malik deyillər. Qeyd etdiyimiz kimi, sözügedən təcrübə bir çox ölkələrin siyaset meydanlarında mübarizə aparan siyasilər tərəfindən sınaqdan çıxarılib. Lakin Azərbaycanın ənənəvi müxalifə "liderləri" həmin sınaqdan keçməyə cürət etmirlər. Çünkü bilirlər ki, bundan sonra 24 il keçəsə belə, onların köhnəlmış siyasi baxışlarında, ucuz təfəkkürlərdən heç bir yenilik olmayıcaq.

Ortaq məxrəcdə kəsişən antimilli maraqlar

Seçkilərdə dağıdıcı müxalifə "liderlərinin" məglubiyyətləri onlara sifarişlər verən anti-Azərbaycan meyilli xarici dairələrin maraqlarını təmin edir. Yəni bu maraqlar ortaq məxrədə kəsişir. Belə ki, məglub tərəf - AXCP sədri Ə.Kərimli-Müsavat baş-qanı A.Hacılı cütlüyü bütün seçimlərdən dərhal sonra guya həmin seçimlərdən dərhal sonra verən xarici dairələr isə, öz növbələrdə, müxtəlif

təşkilatlar ("Freedom House", "Amnesty Internationale" və s. - R.H.) vəsítəsilə "liderlərin" donoslalarını ictimai-leşdirirlər. Neticədə, hər iki tərəfin Azərbaycana qarşı birləşmiş məkrli maraqları təmin olunur. Dağıdıcı müxalifə "liderləri" əllərindən olan fürsət-dən istifade edərək, "siyasi mübarizə" adı altında şəxsi mənfeətlərini güdməkə bir-birilərini ittiham edir, özü də, necə deyərlər, ittihamın biri bir qəpidən satılır.

Müsavat funksioneri Mustafa Hacıbəyli "cəbhəyə" qarşı ittihamlarında deyir ki, həm mətbuatda, həm də, sosial şəbəkələrdə Müsavata qarşı total



təbliğat aparılı: "...Bu məsələ AXCP tərəfindən Müsavata qarşı hücumların tərkib hissəsidir..."

Müsavat partiyasının sədri A.Hacılı da öz növbəsində, Ə.Kərimlinin fəaliyyətinin ancaq düşməncilik istiqamətində olduğunu bildirib: "Ə.Kərimli öz düşməncilik mövqeyini bütün fəaliyyəti böyü nümayiş etdirib. Bu, müttəfiqlik münasibəti deyil. Bu, düşməncilik də yox, qəti düşməncilik münasibətidir".

Eks-spiker Rəsul Quliyevin dərhal sərt formada danışması yuxarıda qeyd olunan bütün fikirləri təsdiqləyir: "İ.Qəmber və Ə.Kərimlinin seçimlərdə qalib gelək potensialları sıfır dərəcəsindədir. Bu insanların hansı məqsədə qulluq etdiklərini özlərindən başqa heç kim bilmir. Çünkü normal ağıl sahibi deyillər və belə ağıl sahibləri normal məntiqlə iş görmürər".

Göründüyü kimi, artıq bu kimi amillərin arxasında, təbii ki, bir sübut dayanıb - siyasi hadisələr fonunda siyasi dividend artırmaq və bu yolda istənilən qarışdırmalara getmək. Çünkü ortada xalq deyil, şəxsi mənfeət güdmək məsələsi dayanıb.

Rəfiqə HÜSEYNOVA



"Nar" və "World Telecom"-dan "Qışın isti təklifi"

"Samsung A310" smartfonunu sərfəli şərtlərlə al, "Nar"-dan isti-isti bonuslar qazan!

"Nar" və "World Telecom" mağazalar şəbəkəsi yeni müşərək kampaniyaya start verdilər. Belə ki, 31 dekabr 2016-ci il tarixinədək "World Telecom"-dan "Samsung A310" smartfonunu 76 AZN ilkin ödəniş edərək və 6 ay ərzində, aylıq 76 AZN ödəyərək alan hər bir kəs "Nar"-dan bonus olaraq nömrə, 250 AZN danişq balansı və 1,5 GB internet trafiği eldə edəcək.

Qeyd edək ki, istənilən Azərbaycan vətəndaşının yaralarla biləcəyi kampaniya çərçivəsində bonuslar aylıq 41.66 AZN şəbəkədaxili danişq və 250 MB internet trafiq olmaqla 6 ay arzində təqdim olunur. Səsli zənglər "0" tarifinə esasən hesablanır və bonuslar yalnız bu tarif daxilində aktivdir. Kampaniyaya daxil olan "Samsung A310" smartfonu barede məlumatı "World Telecom"-un Çağrı Mərkəzine zəng etməklə (070 5550555) və ya internet səhifəsinə daxil olmaqla (w.t.az) əldə etmək mümkündür. Bonusları *777#84#YES şifrəsini yığmaqla, "I" yazıl 777 qısa nömrəsinə mesaj göndərməklə və ya "Şəxsi kabinet" vasitəsilə yoxlamaq olar. Bonusların aktiv olması üçün balans hər ay birdəfəyə en az 5 AZN artırılmalıdır. Smartfon üzrə 6 ay üçün aylıq ödəniş 76 AZN təşkil edir. Ödənişləri "PayPoint", "EasyPay", "Milioni" vasitəsilə və ya "World Telecom"-un istənilən filialına yaxınlaşmaqla etmək olar. "Nar" tarif və kampaniyaları barədə ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.

Bir sıra ölkələrdə vətəndaşlıqdan çıxarılma ilə əlaqədar məhdudiyətlər tətbiq olunur. Bu prosedurun tətbiq edilməsinin qadağası bütün vətəndaşlara (Almaniya Konstitusiyası, maddə 16) və ya ancaq orada doğulan vətəndaşlara aid edilə bilər (İspaniya Konstitusiyası, maddə 11. 2-ci hissə). Bir sıra hallarda həmin prosedurun tətbiqi naturalizə olunmuş vətəndaşlara görə müəyyən müddətə məhdudlaşdırıla bilər. Belə ki, Fransada vətəndaşlıq hüququ qazandıqdan sonra 10 il ərzində vətəndaşlıqdan çıxarılmaya yol verilir.

Y.A.Lukaşevanın redaktoru olduğu "İnsan hüquqları" kitabında yazılır: "Beynəlxalq hüquq standartlarına uyğun olaraq vətəndaşlıqdan mehrum olunmaq özbaşına xarakter daşımamalıdır (İnsan Hüquqlarının Ümumi Beyannaməsi, maddə 15, 2-ci hissə). O, yalnız qanunda nəzərdə tutulmuş proseduraya uyğun, vətəndaşın bütün lazımı təminatları təqdim etməyinin zərurılığı çərçivəsində həyata keçirilə bilər. Bundan başqa, məhkəmə qaydası ilə qəbul edilmiş qərardan şikayet etmek hüquq nəzərdə tutulmalıdır.

Sovet İttifaqının qanunvericiliyində dövlətin təşəbbüsü ilə vətəndaşlıqdan çıxarılma imkanı təsbit edilmişdir. 1938-ci il tarixli SSRİ Vətəndaşlığı haqqında Qanuna (maddə7) uyğun olaraq, vətəndaşlıqdan çıxarılmanın iki prosedurası - məhkəmənin hökmü və SSRİ Ali Soveti Rəyasəti Heyetinin Fərmanına əsasən nəzərdə tutulmuşdur. Sonrakı Qanun vətəndaşlıqdan çıxarılmanı vahid prosedurda birləşdirdi ve onun tətbiq edilməsi üçün əsaslar müəyyənleşdirdi.

SSRİ Vətəndaşlığı haqqında 1978-ci il Qanununa müvafiq olaraq, əgər şəxs SSRİ vətəndaşının yüksək adını ləkələyən və SSRİ-nin nüfuzuna və ya dövlət təhlükəsizliyinə zərər yetirən hərəkətlər


zaman müvafiq sənədlərlə ədliyyə nazirinə müraciət etmək lazımdır. Vətəndaşlıqdan çıxməq barədə ərizə verməklə nazirin xəbərdarlıq edilməsi günü vətəndaşlıqdan çıxmə tarixi kimi hesab edilir. Rusiya vətəndaşlığından çıxmə şəxsin ərizəsənə görə, həmçinin, qeydiyyat yolu ilə (əgər vətəndaşlıqdan çıxməni niyyətini bildiren şəxsin heç olmasa valideynlərindən birinin, heyat yoldaşı və ya uşağının başqa vətəndaşlığı varsa, yaxud şəxs daimi yaşamaq üçün başqa ölkəyə getmişse) mümkündür.

Avropa Şurasına üzv olan ölkələr üçün hamının tanıldığı bir fakt budur ki, şəxs digər vətəndaşlıq almayana qədər vətəndaşlığını itirə bilməz. Bu əsas vətəndaşlığı olmayan şəxslərin sayılarının artmasına qarşısını almağa istiqamətləndirilmişdir. Bununla bərabər, MDB üzvü olan dövlətlərin və Baltikanyan ölkələrin vətəndaşlıq haqqında qanunları vətəndaşlıqdan çıxməni imkanını (bu faktı şəxsin xarici vətəndaşlıq qazanması ilə əlaqələndirmədən) nəzərdə tutur.

Müəllif göstərir ki, ikili (çoxlu) vətəndaşlıq şəxsin eyni vaxtda iki (daha çox) dövlətin vətəndaşlığından olması ilə əlaqəli xüsusi statusudur. Oxşar hüquq vəziyyət şəxsin vətəndaşlıq istəyə biləcəyi ölkə qanunlarının vəziyyəti arasında ziddiyət olduqda yaranır. İkili (da-

evvelki vətəndaşlıqdan çıxdıqdan sonra qazanırlar (Almaniya, Hindistan). Digər ölkələrdə ayrı-ayrı istisnalara yol verilir. Belə ki, Yaponiyanın ədliyyə naziri xüsusi hallarda mənsub olduğu dövlətin vətəndaşlığından imtina etməyi tələb etmədən əcnəbilərin naturalizasiyasına icazə verə bilər. Bangladeşdə istisnalar o ölkənin ərazisində genişmiqyaslı layihələrə investisiya qoyan əcnəbilərə aid edilir. Digər ölkələrdə (Fransa) əvvəlki vətəndaşlıqdan çıxmaga naturalizasiya üçün şərt kimi baxımlılar. Həmçinin, hazırlı zamanda Rusiya vətəndaşlığına qəbul zamanı xarici vətəndaşlıqdan qəti imtina tələb olunmur, hərçənd ki, vətəndaşlıq haqqında Qanunun 3-cü maddəsinin əvvəlki mətni bunu saxlamışdı.

E.Lukaşeva yazır: "Ölkə vətəndaşı ilə nikah bağlayan əcnəbi-arvada vətəndaşlığın avtomatik vərilməsi. Oxşar vəziyyətlərə Asiya, Afrika, Latin Amerikasının bir sərə ölkələrinin qanunvericiliyində rast gəlmək olar. Bəzi hallarda, ərin vətəndaşlığı şərtsiz verilir (Livan, Səudiyyə Ərəbistanı). Başqa hallarda, ölkənin milli qanunu dövlət mənsubiyetinə malik olan arvada əvvəlki vətəndaşlığı saxlamağa icazə verir, ərin vətəndaşlığından imtina etməsinə yol verilir (Dominikan Respublikası, Kame-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb*

İnsan hüquqlarının müdafiəsi və ikili vətəndaşlıq

etmişsə (maddə 18), onu SSRİ Ali Soveti Rəyasət Heyetinin qərarı ilə vətəndaşlıqdan çıxarmaq olardı. Bundan başqa, qanunvericilikdə vətəndaşlıqdan çıxarılmanın xüsusi halları nəzərdə tutulurdu. SSRİ Ali Soveti Rəyasət Heyetinin "SSRİ-dən İsrailə köçən şəxslərin vətəndaşlıqdan çıxmazı haqqında" 1967-ci il tarixli Fərmanına müvafiq olaraq, həmin şəxslər ölkədən çıxan andan Sovet İttifaqı vətəndaşlığını itirirdilər.

Rusiya Federasiyasının vətəndaşlığı haqqında qüvvədə olan qanunvericiliye müvafiq olaraq, heç kəs öz vətəndaşlığınından və ya öz vətəndaşlığının dəyişilmək hüququndan mehrum oluna bilməz (RF vətəndaşlığı haqqında Qanun, maddə 1, 2-ci hissə). Ancaq bir halda, şəxsin iradəsini nəzəre almadan, Rusiya vətəndaşlığının dayandırılmasına - vətəndaşlıq haqqında qərarın ləğv edilməsinə yol verilir ki, o zaman həmin şəxs yalan məlumat və saxta sənədlər təqdim etmiş olsun.

Vətəndaşlıqdan könüllü çıxməq vətəndaş tərəfindən müəyyən hərəkət tələb edir. Yaponiyada bu

haçox) vətəndaşlığın əmələ gelməsini müəyyən edən bir neçə tipik halları göstərmək olar.

Əvvəlki vətəndaşlığı itirmədən naturalizasiya. Bu vəziyyət yeni vətəndaşlığının qazanılması əvvəlkinin saxlanılmasına imkan yaratdıqda, həmçinin, yeni vətəndaşlığı alana qədər şəxs əvvəlki vətəndaşlıqdan çıxmazı ilə bağlı olan vacib təlebləri yerine yetirmədiy hallarda yaranır.

Bir qrup ölkələrdə naturalizasiya faktının özü vətəndaşlığının itirilməsinə səbəb olur (ABŞ). Başqalarında isə bu, yalnız könüllü surətdə vətəndaşlıq qazanıldıqda baş verir (Kanada, Finlandiya, Boliviya). Bununla belə, şəxse xarici vətəndaşlıq onun öz xahişi ilə deyil, ölkənin qanununa uyğun olaraq doğulması, mənşəyi, ərazi dəyişikliklərinə görə və s. verilibsə, onda bu şəxse ölkə vətəndaşlıq kimi baxırlar. Üçüncü qrup ölkələrdə vətəndaşlığının itirilmesi üçün ondan çıxməni rəsmiləşdirilməsi lazımdır (Türkiyə, İsveçrə).

Əcnəbilərin naturalizasiyası da müxtəlif yollarla nizama salınır. Onlar bir stra ölkələrdə onu, ancaq

run, Benin). Digər hallarda, ərin vətəndaşlığını qazandıqdan sonra müəyyən müddət ərzində əvvəlki vətəndaşlığı saxlamaq olar (Cənubi Koreyada - 6 ay). Beləliklə, ikili vətəndaşlıq o hallarda baş verir ki, müxtəlif dövlətlərin vətəndaşları ilə nikah bağladıqda ərin vətəndaşlığını almaq əvvəlki vətəndaşlığı itirməyi tələb etməsin, arvadın milli qanunvericiliyi isə əcnəbilərlə nikah bağlamığa əvvəlki vətəndaşlığı itirməyin avtomatik şərti kimi baxılmasın.

Əcnəbi arvada avtomatik surətdə vətəndaşlıq verən ölkələrin sayı azalır. Bu, həmin sferada beynəlxalq hüquq standartlarının dəyişməsi ilə elaqədardır. Təsadüfi deyil ki, əre getmiş qadının vətəndaşlığı haqqında 1975-ci il Konvensiyasının iştirakçıları nikahın bağlanması, pozulması, həmçinin, ərdə olduğu müddət ərzində ərinin vətəndaşlığını alması faktının arvadın vətəndaşlığında avtomatik göstərimədiyi vurğulayır (maddə 1). İndiki zamanda maraqları olan şəxs tərəfindən vətəndaşlığının könüllü seçilmesi prinsipi ailənin vahid vətəndaşlığı prinsipini daha çox sıxlığı

rır. Bundan başqa, arvada ərin vətəndaşlığının avtomatik olaraq vərilməsinə cinsi əlamətlərə görə müəyyən diskriminasiya kimi baxırlar.

Qarışq nikah zamanı doğulmuş uşaqa vətəndaşlığın verilməsi. Tariixən uşağın vətəndaşlığı ataya görə müəyyənləşdirilirdi. Belə hallarda bu gün də bir sərə ölkələrin qanunvericiliyində rast gəlmək olar (Hindistan, Tailand, Cənubi Koreya). Lakin indiki zamanda bunar hamı tərəfindən tanınan üssüllər deyil. Avropa dövlətləri, ABŞ, Yaponiyanın vətəndaşlıq haqqında qanunları cinsə münasibətdə neyträldir, onlar vətəndaşlığının hem ata, hem de ana xətti ilə verilməsinə yol verirlər. Qarışq nikahdan əmələ gələn uşaqlar, müvafiq olaraq, atanın olduğu kimi, ananın da vətəndaşlığını qazanmaq hüququna malikdirlər.

Ərazi prinsipinə əsasən, vətəndaşlıq verən dövlətlərin ərazisində əcnəbi-valideynlərin uşaqlarının doğulması. ABŞ, Kanada, Argentina və Braziliyada ölkə ərazisində doğulan şəxsləri vətəndaş kimi tanıırlar. Bir qayda olaraq, öz dövlətlərinin dövləti xidmətlərində olan və ya beynəlxalq teşki-

latlarda işleyən əcnəbilərin uşaqlarına istisna hallar aid edilir. Avstriya, Belçika, Finlandiya, Hollanda ölkələri ərazisində doğulan və orada müəyyən müddət yaşayış şəxslərə yetkinlik yaşına çatıqdən sonra və ya yetkinlik yaşına çatana qədər sadə ərizə vermək yolu ilə vətəndaşlıq qazanmağa icazə verilir. Belə hallarda uşaqlar eyni vaxtda həm doğulduqları ölkənin vətəndaşlığını, həm də valideynlərinin vətəndaşlığı olduqları dövlətin vətəndaşlığını əldə edirlər. Müəllifin qeyd etdiyi kimi, ikili vətəndaşlığının əksinə olan ənənəvi hüquq və siyasi dəllilər ondan əmələ gelir ki, vətəndaşlıq müəyyən dövlətə münasibətdə qəti loyallıq tələb edir. Loymallığın ən yaxşı ifadəsi dövlətin ordusunda herbi xidmətin keçirilməsidir. İkili vətəndaşlıq göstərişinə nisbətsizdir. Heç kəs eyni vaxtda iki ölkədə, xüsusən, onlar digər dövlətlərlə müharibə şəraitindədirse, yaxid bir-birləri ilə vuruşurlarsa, xidmet edə biləməz.

**VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru**

Xərçəngdən şübhələnmək üçün 5 əlamət...

Alimlər xərçəng xəstəliyinin 5 mühüm əlamətini müəyyən ediblər. musavat.com-un "Pravda" qəzeti nə istinadən verdiyi xəbərə görə, bu 5 əlamət həkim-onkoloqa baş çəkmək üçün siqnal sayıla bilər. Siqnallar aşağıdakılardır: 1. Çəkinin qəfil və sıçrayışlı dəyişmələri. Bu, maddələr mübadiləsinin pozulmasının nəticəsi ola bilər - bu yolla orqanızın işin böyüməsinin qarşısını almağa çalışır. 2. Anemiya (qanazlığı) və aradan qalxmayan halsızlıq, tez-tez qusma - ola bilsin, bu, şıx hüceyrələrinin qana buraxıldığı və orqanızın zəhərləyən toksinlərlə bağlıdır. 3. Dəri örtüyünün vəziyyətinin pişləşməsi - dəri kəskin tutqunlaşma, qabiq verə və üzərində ləkələr yaranı bilər. 4. Bədən temperaturunun mütemadi, lakin azca qalxmazı - bu yola orqanızın immun sistemi üzərinə düşən güclü elave yüksək mübarizə aparmağı səy edir. 5. Bədənin hansı hissəsində mütemadi və müntəzəm iynəbatırmalar və ya diskomfort-ağrılı hissiyatlar. Mütxəssislər görə, bütün bu əlamətlər xərçəngə meyilliliyi və ya bədxassəli şisin mövcudluğunu sübut edir.

Alman alımları: Qoxular yaraları sağıltmağa kömək edir

Almaniya alımlarının insanın dərisində tapdıqları iyibilmə reseptorları müəyyən qoxularla təməsa gırən zaman hüceyrələri sürətlə bölünməyə və miqrasiya etməyə (yara və sıyrıntılar məhz bu yolla sağalır) sövq edir. Bu keşf barədə məlumatı "New Scientist" internet nəşri "Journal of Investigative Dermatology" jurnalına istinadla yayıb. İnsanın burnunda müxtəlif qoxuları müəyyən edən 350-dən çox reseptor tipi vardır. Daxili orqanlarda da (ürək, qaraciyər və bağırıq) analogi hüceyrələr mövcuddur, lakin onları öyrənmək çətindir. Rur Universitetinin (Boxum) sitoloqu Hans Hattin laboratoriyasında epidermisin əsas kütləsini təşkil edən hüceyrələrin - keratinosidlərin qoxulara necə reaksiya verdiyini öyrənmək qərarına geliblər. Alımlar aydınlaşdırıblar ki, sandalar ətri (aromatəriyada, etirlərdə və dəriyə qulluq vasitələrində tətbiq edilən sintetik səndəl yağı) OR2AT4 reseptoru ilə əlaqədərdir. Lakin burnun iyibilmə reseptorlarından fərqli olaraq OR2AT4 beyinə siqnal göndərmir, epidermisin hüceyrələrini bölünməyə və miqrasiya etməyə sövq edir. Zədələnmiş dəri məhz bu proseslər sayəsində bərpa olunur. Sınaq şüşəsindəki hüceyrələrin sandalar ilə beş gün temasda olması nəticəsində bölünmə sürəti 32 faiz, miqrasiyanın intensivliyi isə demək olar, iki dəfə artıb. Halbuki təbii yağ və testdən keçirilmiş 10 sünü əvəzleyicidən yeddisi heç bir təsir göstərməyib.

Yarani sağaldan və dərini cavanlaşdırıdan "ətirli" kremlərin kütləvi istehsalına hələ çox var. Dərinin iyibilmə reseptorları çox həssasdır: onlar hətta sintetik yağların müxtəlif markalarını da fərqləndirir. Orqanızmda reseptörün genetik dəyişkənliliyi nəticəsində bir adəmin dəri üçün faydalı olan ətir, başqa birisi üçün zəherli ola bilər. Buna baxmayaraq, burunun hündürlərindən kənarda yerləşən 150-200 iyibilmə reseptoru tibbi eksperimentlər üçün geniş meydən açır.

Hansi rənglər stresi azaldır?

Rənglər insanların isteklərinə pozitiv və neqativ təsir göstərir. Bəzi rənglər insanların kefini pozsa da, bəziləri insanı sakitleşdirir. "Ehov" adlı internet saytında dərc edilən məqaləyə görə, doğru rənglər insanı sakitleşdirir. Nərçicəyi sakitliyin rəngidir. İnsanlar enerjisinin normada saxlamaq üçün bu rəngdən istifadə edə bilərlər. Sarı rəng insanın duyğuları yönləndirməsinə kömək edir. Rahat yatmaq üçün mavi ən yaxşı seçimdir. Yaşlı narahatçılıqlardan uzaqlaşmaq üçün ən yaxşı seçimdir. Təmiz görünüş və sakitlik üçün ağ ən doğru rənglərdən biri hesab edilir.

ELAN

Texniki İnventarlaşma Bürosu tərəfindən Bakı şəhəri, Ş.Mirzəyev küçəsi, ev 58a, mənzil 93-də yaşayış Seriy Kazak Mixail Petroviçin adına verilmiş qeydiyyat vəsiqəsi (çıxarış) və texniki pasportu itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Səhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müellifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılın, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**

Ses

Son səhifə

3 dekabr

Formula-1 üzrə Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb



Gələn il Bakıda təşkil olunacaq Formula-1 üzrə Azərbaycan Qran-prisinin bilet satışına dekabrın 2-de start verilib. İkinci mövsümde de tamaşaçı yerlərinin sayı bu ildeki qədər olacaq. Bu sözləri "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin marketing və kommunikasiya şöbəsinin rəhbəri və Formula-1 Avropa Qran-prisinin mətbuat katibi Nigar Arpadarai AZERTAC-a mexsus məsahibəsində deyib. N.Arpadarai bildirib ki, gelənləri yarışın biletlərinin kateqoriyalarında dəyişiklik edilib. Bu il təşkil olunan yarışa birləşmə və üçgünlük biletler satışa çıxarılmışdır. Növbəti yarışa isə dördgünlük və hər gün üçün ayrıca biletler əldə etmək mümkündür. Biletlərin qiyməti kifayət qədər münasibdir. Qiymətlər Azərbaycan manatı ilə göstərilir. Digər ölkələrdə keçirilən Qran-prilerlə müqayisədə Bakı yarışında qiymətlər kifayət qədər aşağıdır. "Dekabrın 2-dən gələn il yanvarın 31-dək endirimli kampaniya təşkil olunub. Azarkeşlər biletleri 30 faiz endirimlə əldə edə bilərlər. Həmçinin 2-15 yaşlılar üçün xüsusi endirimli biletler təklif olunur. Çalışırıq ki, bu yarışları izləmek istəyənlər üçün müxtəlif kateqoriyada biletler olsun və onlar möhtəşəm yarışı rahatlıqla izleyə bilsinlər", - deyib N.Arpadarai deyib.

İlin ən yaxşı kişi və qadın baş məşqçisi nominantlarının adı açıqlanıb




FIFA 2016-cı ilin ən yaxşı kişi və qadın baş məşqçisi nominantlarının adını açıqlayıb. Qurumun rəsmi saytının verdiyi xəbəre görə, mükafat uğrunda üç futbol mütəxəssis mübarizə aparacaq. Kişi namizədlərdən ikisi klub, biri yığma komanda çalışdırıcıdır. Üçlükdə "Real Madrid"in baş məşqçisi Zinəddin Zidan, "Lester"in çalışdırıcı Klaudio Ranieri və Portuqaliya millisinin sükəni arxasında olan Fernando Santuş yer almışlar. Qadın məşqçilər arasında isə iddiacıların hər üçü yığma komanda təmsilcisiidir. Onlar ABŞ yığmasının baş məşqçisi Jill Ellis, İsveç millisinin çalışdırıcı Pia Sandhaus və Almaniya yığmasının sabiq rəhbəri Silviya Neyddir. Xatırladaq ki, səsvermədə milli komanda baş məşqçiləri və kapitanları ilə yanaşı, media nümayəndələri və futbol azarkeşləri də iştirak edir. Nominasiyanın qalibi gələn il yanvarın 9-da Sürixdə elan olunacaq. Azərbaycan millisinin baş məşqçisi Robert Prosniceki isə ən yaxşı kişi baş məşqçi kimi Portuqaliya yığmasına rəhbərlik edən F.Santuşa səs verib.

"Real"ın "El-Klasiko"ya hansı heyətlə çıxacağı açıqlandı



La Liqanın XIV turu çərçivəsində "Barselona"nın qonağı olacaq Madrid "Real"ının meydana hansı heyətlə çıxacağı belli olub. Apasport.az saytı İspaniyanın AS nəşrinə istinadən xəbər verir ki, "galaktikos"un baş məşqçisi Zinəddin Zidan "El-Klasiko"ya buraxacağı "11-iyi" müəyyənləşdirib. İspan həmkarlarımızın fikrincə, "Real" matça bu heyətlə çıxacaq: Keylor Navas, Daniel Karvahal, Rafael Varan, Serxio Ramos, Marselo, Luka Modrić, Mateo Kovaciç, İsko, Lukas Vaskes, Kristian Ronaldo və Kerim Benzema. Qeyd edək ki, sabah keçiriləcək "Barselona" - "Real" görüşü saat 19:15-də start götürəcək.

AZAL heyətini malili futbolçu ilə gücləndirib



AZAL klubu heyətini yeni futbolcu ilə gücləndirib. AZERTAC xəbər verir ki, AZAL malili yarımmüdafiəçi Sadio Tounkara ilə müqavilə imzalayıb. Tərəflər sonradan daha bir il artırıla biləcək şərti ilə altı aylıq müqaviləyə qol çəkiblər. Tibbi baxışdan keçən 24 yaşlı futbolçunun adının iştirak ərizesinə daxil edilməsi üçün müvafiq sənədlər yaxın günlərdə Peşəkar Futbol Liqasına (PFL) təqdim olunacaq. Sonuncu dəfə Kiprin "Enosis" klubunun formasını geyinən Tounkara AZAL-da 8 nömrəli forma ilə çıxış edəcək. Qeyd edək ki, afrikalı futbolçu vətənində "Janna Dark" və "Xəzər-Lənkəran" klublarında çıxış edib. S.Tounkara 2013-cü ildə "Xəzər-Lənkəran"ın heyətində Azərbaycan Super Kubokunu qazanıb.